



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 100 (8693) ÇƏRŞƏNBƏ AXŞAMI, 18 may 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



ZƏFƏRİN ŞUŞA TƏNTƏNƏSİ

Cənab Ali Baş Komandan, halaldı Sizə...

Cənab Ali Baş Komandan, halaldı Sizə, istirahət etməyə var tam haqqınız. 44 günü Siz yazdınız tariximizə, Günəş kimi dünyaya doğacaqsınız.

"Xarıbülbül" festivalı bir möcüzəydi, yerlər-göylər ovsunlanıb dedim, - Şuşada. Dağlar təzə, həyat təzə, yollar təzəydi, "Paytaxt Şuşa" doğulurdu qədim Şuşada.

Düənə Qalib Sərkərdəni xalq alqışlayır, mən gördüm ki, növbədədi söz də, ülfət də. Baş Komandan harda durub, ordan başlayır bu dünyaya ilk xəbər də, mürciət də!

"Sən azadsan, əziz Şuşal!" - onun səsiydi, vurğusu da, nidəsi da yadda qalırdı. Festival da işğalçının məhkəməsiydi, ilk dəfəydi, "əsir" dağlar nəfəs alırdı.

Düənə yarış keçirirdi bu qonşu xalqlar,

biriydilər xeyirdə də, hələ şərdə də... Belə sevinc görməmişdi Şuşada dağlar, Üzlərdə də, gözlərdə də, ürəklərdə də!

Filankəsi, filankəsi dağlarda gördüm, Paytaxtın ilk qonağıydı Şuşada onlar. Uzeyiri də, Bülbülü də mən orda gördüm, Festivalda, yarışlara qoşulmuşdular.

Ulu Öndər "Şuşa", - deyə nitq eləyirdi, - Vətən, Ana həsrətidi Şuşa həsrəti - Xoşbəxtəm ki, - oğlu İlham belə deyirdi: - Mən yerinə yetirmişəm bu vəsiyyəti!

Cənab Ali Baş Komandan, halaldı Sizə, istirahət etməyə, var tam haqqınız. 44 günü Siz yazdınız tariximizə, Günəş kimi dünyaya doğacaqsınız.

Nəriman HƏSƏNZADƏ,
Xalq şairi

Bakı şəhəri,
14 may 2021-ci il

Şuşadan sonra yolumuz Zəngəzuradır

İlham Əliyev Cıdır düzündən Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi

16 oktyabr 2020-ci il. Azərbaycan Ordusu Vətən müharibəsində hər gün yeni-yeni zəfərlərlə şanlı Qələbəyə doğru inamla irəliləyir. Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verən baş sərkərdə İlham Əliyev deyir ki, işğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, özizdir, lakin Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Ona görə də Şuşasız bizim işimiz yarımçıq olar:

"Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna biz çalışmalıyıq. Buna biz nail olmalıyıq. Nə zaman bu olacaq, onu yaxın gələcək göstərər". Çox keçmədi, cəmi 22 gün sonra, noyabrın 8-də Müzəffər Ali Baş Komandanın fikirləri gerçəkiyə çevrildi. Qüdrətli Azərbaycan

Ordusu Şuşanı 29 ildən sonra düşmən tapdağından azad edib Ermənistanı qarşısında diz çökdürdü.

Novruz tonqalından "Xarıbülbül" festivalınadək

İlham Əliyevin Şuşada dalğalandığı Azərbaycan bayrağının kölgəsi bütün Qarabağa düşdü. Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident şəhərin bütün infrastrukturunu, memarlıq abidələrinin bərpası ilə bağlı tapşırıq verdikdən sonra qədim şəhərimizdə Novruz tonqalını alovlandırmaq düşməne gözdəydi.

May ayında İlham Əliyev üçüncü dəfə Şuşaya səfər etdi. Bu dəfə Cıdır düzündə möhtəşəm, əzəmətli bayram mərasimi düzenləndi. Prezidentin dediyi

kimi, hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə musiqi, birlik, qaydış və ləyaqət bayramı qeyd edildi. "Xarıbülbül" musiqi festivalı 30 ildən sonra yenidən neinki Qarabağa, bütün dünyaya səs saldı. Festival şəhərdə olmaz ruhunu şad etdi, hər kəsdə qürur, fəxrət hissi yaşatdı.

Bu əzəmətli mərasimdə İlham Əliyev Ermənistana, onun havadarlarına bir daha mesajlar ünvanlayaraq bəyan etdi ki, Azərbaycan güc, iradə, cəsarət, milli ruh hesabına tarixi ədalət bərpə edib və müharibə artıq bitib. İndi abadlıq-quruculuq işləri ilə məşğul olmaq zamanıdır. Azərbaycan dövləti sülh şəraitində Qarabağın əvvəlki şöhrətini özünə qaytarmaq üçün bütün imkanlarını səfərbər edib.

Ardı 3-cü səh.

Çıraqların yanar, suların axar olsun, ŞUŞA!

"Şükürbəyli-Şuşa" hava elektrik verilişi xəttinin tez bir zamanda - cəmi 73 günə tikilməsi ilə regionun energetikasında yeni rekord oldu, düşmənin qurduğu bulaqlarımız yenidən çağladı, təzə hotel qapılarını qonaqların üzünə açdı...

Prezident İlham Əliyevin düşmən tapdağından azad olunmuş Şuşaya növbəti səfəri təkə aləmə səs salan "Xarıbülbül" musiqi festivalı ilə deyil, bir sıra digər hadisələrlə də əlamətdar oldu. Dövlət başçısı, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva burada bir sıra sosial və infrastruktur obyektlərinin təmələqoyma və açılış mərasimlərində iştirak etdilər.

İndi Şuşanın çırağı işğaldan əvvəlki vaxtda olduğundan da gur yanacaq. Burada 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyası istifadəyə verildi, şəhərin nurunu, işığını daha da artırdı. Şuşa, eləcə də energetika qurğularının tikintisi sahəsində yeni bir rekord əhəmiyyətli qeyd etdi. Belə ki, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlik prinsipi ilə iki ay yarımından az bir müddətdə icra olundu. Bu isə yalnız Azərbaycan energetikasında deyil, bütün regionun energetika tarixində bir rekorddur.

Xatırladaq ki, Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sistemində qoşulması, etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə keçən ilin dekabrında "Şuşa" yarımstansiyasının və Füzuli rayonunun "Şükürbəyli" yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq "Şükürbəyli-Şuşa" hava elektrik verilişi xəttinin tikintisinə başlanmışdı.

Ardı 3-cü səh.

Cıdır düzündəki festival ermanilərdə xof yaradıb:

"İlham Əliyev növbəti atəşfəşanlıq Xankəndidə, Zəngəzurda edəcək"



Azərbaycan Prezidentinin Şuşadakı bəyanatları Ermənistanda məğlubiyyət hissini daha da dərinləşdirib

Şuşada Cıdır düzündə "Xarıbülbül" festivalının keçirilməsi mədəni tədbir olduğu qədər siyasi baxımdan da böyük əhəmiyyətə malikdir. İki gün davam edən və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan möhtəşəm festival, sözün əsl mənasında, tarixi Zəfərimizdə böyük pay sahibi olan milli birlik və həmrəyliyin bayramı kimi qeyd edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada çıxışları zamanı verdiyi bəyanat isə Ermənistan rəhbərliyi daxil olmaqla, bu ölkənin cəmiyyətini böyük qorxu və təlaşa düşür edib.

"Ermənilər daha çətin Xankəndidə qalarlar"

Ermənistan mediasına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda böllü olur ki, festivaldan sonra qarşı tərəfdə ciddi narahatlıq yaranıb.

Ardı 6-cı səh.

Şuşadan kök ataraq adını Azərbaycan tarixinə şərafətə həkk etdirən məşhur şacərənin izi ilə...

Qarabağın MEHMANDARLARI

...Bir dəstə atlı, Topxananın başına dolanaraq Cıdır düzündə doğru sürünən bəm-bəyaz duman selini yarıaraq irəli çapır, sıldırım qayalar üzərində bina edilmiş bülür qəsrin təməlinə tələsir, Qarabağ atlarının daşlara döyərək dirmaqlarından çıxan qığılcımlar isə ulduz kimi ətrafa saçılır.

Şuşa İbrahimxəlil xanın növbəti əziz-girami qonaqlarını mehman etməyə hazırlaşdı... Bu saray qanunu idi: Qarabağın şanlı xanınin fəxri qonaqları onun ehtişamına yara-

şan şəkildə qəbul edilməli, hörmət və qulluq göstərməli, izzətlə də yola salınmalı idilər...

- Xan sağ olsun, buyurduğunuz kimi, qonaqların pişvazına çıxdım, onları Pənahabadın gözəli-görməli yerləri ilə tanış etdim, Şuşanın ləziz təamlarına qonaq etdim, indi isə istirahətə çəkiliblər...

İbrahimxəlil xan razılıqla əlini mehmandarının çiyninə vuraraq ucadan söylədi: "Əhsən, Mirzə Əli bəy..."

Ardı 7-ci səh.



Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə prezidentlik fəaliyyətinə uğurlar və möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbriyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermenistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosese qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət



etməsi isə məsələnin beynəlmilləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Qazaxıstan Prezidenti bu məlumata görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezidentin Mətbuat Xidməti

Qəbələ rayonunun Ağdaş-Zarağan (40 km)-Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həməzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərar alıram**:

1. Yeddi min nəfər əhəlinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş-Zarağan (40 km)-Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həməzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2021-ci il

Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərar alıram**:

1. Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 sqm-dən yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2021-ci il

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda təlimlərin planına uyğun olaraq, ərazinin keşfi nəticəsində əldə edilən məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilatı dəqiqləşdirilib.

Nazir qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb



Cari tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq, Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələrin təlim-döyüş tapşırıqlarına uyğun "Həyəcan" siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb. Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətdə havaların isinməsi və yay mövsümünün yaxınlaşmasının kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbii qoynunda istirahət marağının artması ilə müşayiət olunduğu vurğulanıb. Qeyd edilib ki, havanın hərəkətinin yüksəlməsi yanğınların baş verməsinə və daha sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur. Belə ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlak, milli və təbii sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza zıyan dəyməsinə, habelə insanların həyat və sağlamlıqlarının təhlükə ilə üzlənməsinə səbəb olur.

"Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, havaların isinməsi ilə əlaqədar yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayıb və bir neçə sadə təhlükəsizlik qaydalarını bir daha xatırladı: - taxıl zəmirində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;

- sürtkü yağı, benzin, ağ neft, dizəl yanacaq və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;

- siqaret kütüyü və kibriti tam söndürülməmiş atmayın;

- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin heyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;

- təbii qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqal yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqal nəzarətsiz qoymayın;

- tonqalın tam söndürülməsinə əmin olmadan ərazini tərk etməyin - tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;

- küləkli havada tonqal qalamayın;

- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;

- yanğın baş verərsə, mümkünürsə, onu əlinizin altında olan vasitələrlə (su, torpaq, qalın parça materialı və s.) söndürməyə çalışın və 112 Qaynar xəttinə məlumat verin.

Unutmayın: qaydalara biganəlik həyatınıza təhlükədir!

Təhlükə zamanı "112-yə zəng edin!", - deyə müraciətdə bildirilib.

Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb

Milli Məclisin sədri Sahib Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliya tərəfinin davəti əsasında mayın 17-də bu ölkəyə rəsmi səfəri başlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, nümayəndə

heyətinin tərkibinə Milli Məclisin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənzadə, Elnur Allahverdiyev, Aqiyev Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Mayın 17-də Milli Məclis sədrinin rəh-

bərlik etdiyi parlament nümayəndə heyətini Romanın "Çampino" Hava Limanında İtaliya Senatının Xarici Əlaqələr və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli, ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədov və səfirliyin əməkdaşları qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin İtaliya parlamentinin hər iki palatasının sədrləri, ölkənin xarici

işlər və beynəlxalq əməkdaşlıq naziri, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi və ölkəmizlə iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri, İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub. Parlament nümayəndə heyətinin səfəri mayın 19-da başa çatacaq.

Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb



Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 17-də NATO-nun Baş katibinin müavini Mirça Coane ilə görüşüb.

AZƏRTAC NATO-nun saytına istinadla xəbər verir ki, görüş mayın 17-də Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilib.

Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər

Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpa-darai MDB-ya üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, Parlamentlərarası Gənclər Assambleyasının iclasında Emin Hacıyevin, "Gənclərin seçki prosesində iştirakı: MDB PA-nın üzv dövlətlərinin təcrübəsi" mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda isə Nigar Arpa-darainin çıxışları nəzərdə tutulub.

Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi

Mayın 17-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş bir qrup jurnalist və siyasi şərhçi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Adil Əliyev şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsindən söhbət açaraq bildirib ki, Prezident, Şəfəq Əli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uzun illərdir işğal altında qalan torpaqlarımızı düşmənlər işğalından azad etməsi hamımızın qürur mənbəyidir. Ümummilli Lider Heydər Əliyevin dövründə başlanmış ordu quruculuğu, yüksək iqtisadi hərbi qüvvələrin hazırlanması, habelə gənc nəslin və təpəpərvər ruhda tərbiyə edilməsi, idmanda kütləviyyətin təmin olunması siyasəti Prezident İlham Əliyev tərəfindən

uğurla davam etdirilir. Bu uğurlu siyasət sayəsində döyüş meydanında missiyyət Qələbəmiz təmin olundu. Düşmənin döyüş meydanında məğlub edilərək geri oturmaması ilə yanaşı, diplomatik sahədə də uğurlarımız bizi böyük Qələbəyə qovuşdurdu.

A.Əliyev diqqətə çatdırıb ki, Ermənistan tərəfinin məğlubiyyətlə ugrayaraq imzaladığı kapitulyasiya aktı bir neçə rayonumuzun bir güllə belə atılmadan azad olunması ilə nəticələndi. Beləliklə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin icrasını özü təmin etdi.

Milli Məclis sədrinin müavini işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi məsələsinə də toxunaraq, qısa müddət ərzində şəhər və rayonlarımızın bərpası üçün görülən işlərdən danışdı. Qeyd edib ki, mədəniyyət paytaxtımız olan Şuşada keçirilən "Xarıbülbül" Musiqi Festivalı şəhərin tarixi kimliyini özünə qaytardı.

Azərbaycan cəmiyyətinin multikultural dəyərlərindən danışan vitse-spiker ölkəmizdə heç bir zaman dini, etnik ayrı-seçkililiyin olmadığını qeyd edib. Bildirib ki, Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi. Adil Əliyev ölkəmizdə yaşayan bütün icmaların müharibədə təmsil olunmasını, habelə ordumuzda bir nəfər də olsa, fərarinin olmasını itfahla qeyd edib.

Səmimi görüşə görə təşəkkürlərini bildiren qonaqlar bundan sonra da həm yerli, həm də xarici media orqanlarında haqq səsimizin dünyaya çatdırılmasını, habelə şəhid ailələrinə və qazilərimize yaşayın bütün icmaların müharibədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin fəxri fərmanı təqdim edilib.

Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Mayın 17-də Milli Məclisdə parlamentin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanovla ölkəmizdə səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, görüşdə işçi qrupun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışdı. Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əli-

vin və Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə qədr bir-birinə bağlı, birbirinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl nümunədir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarda belə bu iki ölkə arasında qardaşlıq sözdə deyil, əməldə özünü göstərir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. Ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım xüsusi parlamentlərarası əlaqələrin uğurlarından danışdı.

Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 17-də Milli Məclis Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bir neçə üzvü Fransanın "Musulmans en France" xəbər portalının nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, Milli Məclis Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov qonaqları salamlayaraq Azərbaycan-Fransa əlaqələri barədə danışdı. Ulu Öndər Heydər Əliyevin dövründən başlayaraq Azərbaycanın Fransa ilə əlaqələrinin mühüm əhəmiyyət daşıdığını deyən deputat Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə verdiyi töhfələrdən bəhs etdi.

Deputat 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Fransada Azərbaycana qarşı aparılan bədxah kampaniyadan, qərəzli qətnamələrdən, ədalətli hüquqazidd bəyanatlardan təəssüflə söz açdı. O, bu hərəketlərin Cənubi Qafqazda dayanıqlı sülhə və əmin-amanlığa zərbə vurduğunu qeyd etdi. Deputat "Musulmans en France" xəbər portalının təmsilində həqiqətləri, beynəlxalq hüququn və ədalətin tərəfində dayanaraq Fransa media mənsuqlarına təşəkkürünü bildirdi.

Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun öz növbəsində bəzi siyasətçilərin və parlamentarilərin məlum mövqeyinin bütün Fransaya aid olmadığını vurğuladı. Qonaq media məkanında informasiya müharibəsinin indi də davam etdiyini bildirərək Azərbaycanla bağlı həqiqətlərin Fran-

sa ictimaiyyətinə daha keyfiyyətli və müntəzəm çatdırılmasının əhəmiyyətindən söz açdı.

Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və Fransa Milli Elmi-Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru Karim İfrak da çıxış edərək Azərbaycan mədəniyyətinin, multikulturalizminin və tolerantlığının Fransada tanılmasının əhəmiyyətindən danışdı, bu istiqamətdə həyata keçirilənləri təbriklədi. Haqqında fikirlərini bildirdi.

Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamal Cəfərov, fransalı jurnalist Sara Durmen və digər rəsmi şəxslər də iştirak ediblər.

Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb, 426 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 330 min 269 nəfər koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 315 min 415 nəfər müalicə olunaraq sağalıb, 4792 nəfər vəfat edib. Aktiv xəstə sayı 10062 nəfərdir.

Otən müddət ərzində 3 milyon 392 min 930 test aparılıb. Dünənki test sayı isə 8877-dir.



“Dəmir yumruq”un Şuşa Zəfəri



Şuşadan sonra yolumuz Zəngəzuradır

İlham Əliyev Cıdır düzündən Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi



Əvvəli 1-ci səh.

“Xarıbülbül” festivalı bir çox özəl-likləri ilə yaddaşlarda qaldı. Öncə ölkəmizdə yaşayan xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq, hər bir kəsin vahid Vətəni olduğu mesajını dünyaya çatdırdılar. Festivalın açılışındakı çıxışında İlham Əliyev bu mesajın əhəmiyyətini xüsusi vurğuladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival qazanılmış böyük Zəfərin region üçün xüsusi əhəmiyyətini bir daha göstərdi, mövcud olan yeni realiti nümayiş etdirdi, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadıqlığını sübut etdi. “Xarıbülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Şuşada yeni məscidin, orta məktəbin təməli qoyuldu. Ermənilər tərəfindən qurulan “Xan qızı Nətvən” bulduğundan su gəldi. Yeni təmir edilən Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı. Bütün bunlar əlbəttə ki, böyük rəmzi mənə daşıyırdı.

Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq

Bu mərasimi keçirməklə İlham Əliyev bir daha dünyaya bəyan etdi

ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfindədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanatın bütün bəndlərində göstərilən tələbləri yerinə yetirməyə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq.

Qeyd edək ki, son vaxtlarda Ermənistanın revanşist qüvvələr müxtəlif bəyanatlar səsləndirməklə Zəngəzur dəhlizinin reallaşmayacağı barədə iddialar irəli sürürlər. Qalib sərəkdər onlara sonuncu xəbərdarlığını ünvanlayaraq Azərbaycanın heç bir güzəştə getməyəcəyini bəyan edib: “İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasətini qəbul etməkdən başqa yolu qalmayacaq. Biz Zəngəzur dəhlizini icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə də, istəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

10 noyabr Bəyanatının 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Yeni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməyə, Azərbaycan yenə güc təbii edəcək. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq.

Zəngəzur dəhlizinin açılması ilə illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmir yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşdı.

İlham Əliyevin dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Ermənistanın revanşist əhvali-ruhiyyəli davranış tərzi isə yalnız onların özünə ziyan verəcək. Dəmir yumruq hər zaman Ermənistanın başı üzərindədir, hər an düşməni ezməyə hazırdır: “Ermənistan-da həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görürlər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda durma bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, zərrə qədər, onları dərhal məhv edəcəyik. Elə yerində məhv edəcəyik. Onlar da bunu bilərlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

Bir sözlə, həm Ermənistan, həm də onlara yüzillər boyu havadarlıq edənlər bilməlidirlər ki, Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. Azərbaycan öz haqqı olanı alıb və bundan sonra da alacaq.

Rəşad BAXŞƏLİYEV, “Azərbaycan”

Çıraqların yanar, suların axar olsun, ŞUŞA!



Əvvəli 1-ci səh.

Yarımstansiyanın və elektrik verilişi xəttinin tikintisi, çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşdı.

Beləliklə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdamda, ümumilikdə, 9 yarımstansiya, eləcə də onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, Suqovuşandakı iki kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşdı. Yaxın vaxtlarda Kəlbəcərdə iki kiçik su elektrik stansiyasının tikintisi və bərpasına başlanacaq.

Prezidentimiz dəfələrlə vurğulayıb ki, yurdlarına dönəcək insanlar üçün ən yaxşı şərait yaradılmalıdır. Çünki onlar uzun illər məcburi köçkün həyatı yaşayıblar. Ona görə də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Mayın 12-də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlinin qoyulması bu istiqamətdə aparılan işlərdən biridir.

Erməni vandalları bu təhsil ocağını da tamamilə dağıtmışlar. Prezident İlham Əliyev məktəb üçün yeni binanın təməlini qoymaqla Azərbaycanın qədim təhsil müəssisələrindən birinə təzadən həyat verdi. Belə ki, bünövrəsi 1830-cu ildə qoyulan bu bilik ocağı Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəb olub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə məktəbin 150 illik yubileyi qeyd edildi.

Doğma yurda dönəcək şuşalılarının balalarının təhsil alacağı yeni 960 şagirdlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Azərbaycan öz Qarabağını dünyaya həm də yeni turizm destinasiyası kimi təqdim edəcək! Çünki bu torpağın, o cümlədən füsunkar Şuşanın turizm potensialı yüksəkdir, burada mövcud olan imkanlar həm də xil, həm də beynəlxalq turizm məktəbi olub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə məktəbin 150 illik yubileyi qeyd edildi.



büsi ilə məktəbin 150 illik yubileyi qeyd edildi.

Doğma yurda dönəcək şuşalılarının balalarının təhsil alacağı yeni 960 şagirdlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Azərbaycan öz Qarabağını dünyaya həm də yeni turizm destinasiyası kimi təqdim edəcək! Çünki bu torpağın, o cümlədən füsunkar Şuşanın turizm potensialı yüksəkdir, burada mövcud olan imkanlar həm də xil, həm də beynəlxalq turizm məktəbi olub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə məktəbin 150 illik yubileyi qeyd edildi.

Bu baxımdan yeni hotellərin istifadəyə verilməsi də vacib məsələlərdəndir. Şuşada “Xarıbülbül” musiqi festivalının açılış günü eyniadlı hotelin yenidənqurmadan sonra istifadəyə verilməsi xoş bir hadisə idi. Prezident və ailə üzvləri tədbirdə iştirak etdilər. Dövlət başçısı hoteldə yaradılan şəraitlə tanış oldu.

“Xarıbülbül”də, ümumilikdə, 49 otaq var. Onların hamısında qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastruktur qurulub. Şübhəsiz ki, sözlügedən hotel və istifadəyə veriləcək bu tipli digər obyektlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Daha bir maraqlı məqam: yeni hotelin işçiləri şuşalılar, o cümlədən işğal dövründə doğulan, indiyədək Şuşanı görməyən gənclərdir.

Həmin gün Şuşada yeni məscidin təməlini qoyan Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın baş çəkdiyi yerlərdən biri də “Xan qızı” buldu. Burada dövlət başçısı dedi: “Nətvən bulduğundan yenə su gəlir. Nətvən bulduğünü bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Nətvən bulduğünü bərpa edəcəyik. Yəni də bulmaq Şuşa sakinlərinin, qonaqların sərəncamına verilməlidir. Mənfur düşməni bu buldu qurmuşdu, bütün bulduqları qurmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” buldu bərpa edildi”.

Məlum olduğu kimi, düşməni işğal dövründə Şuşa şəhərində Xan qızı Nətvənin evini də dağıdıb. Vaxtilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi - Şuşa Musiqi Məktəbi Xan qızı Nətvənin evində fəaliyyətə başlamışdı. Erməni vandalları XVIII əsrə aid bax, belə bir tarix-memarlıq abidəsini tamar edə bilməyən zıyanın qiymətləndirilməsində başlandı. Bundan sonra bərpa işlərinə start verəcək.

Prezident İlham Əliyev və ailə üzvləri “Xan qızı” bulduğundan suyunu içdilər. Suların axar, çıraqların yanar olsun, Şuşa!

rizm potensialının möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Daha bir maraqlı məqam: yeni hotelin işçiləri şuşalılar, o cümlədən işğal dövründə doğulan, indiyədək Şuşanı görməyən gənclərdir.

Həmin gün Şuşada yeni məscidin təməlini qoyan Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın baş çəkdiyi yerlərdən biri də “Xan qızı” buldu. Burada dövlət başçısı dedi: “Nətvən bulduğundan yenə su gəlir. Nətvən bulduğünü bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Nətvən bulduğünü bərpa edəcəyik. Yəni də bulmaq Şuşa sakinlərinin, qonaqların sərəncamına verilməlidir. Mənfur düşməni bu buldu qurmuşdu, bütün bulduqları qurmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” buldu bərpa edildi”.

Məlum olduğu kimi, düşməni işğal dövründə Şuşa şəhərində Xan qızı Nətvənin evini də dağıdıb. Vaxtilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi - Şuşa Musiqi Məktəbi Xan qızı Nətvənin evində fəaliyyətə başlamışdı. Erməni vandalları XVIII əsrə aid bax, belə bir tarix-memarlıq abidəsini tamar edə bilməyən zıyanın qiymətləndirilməsində başlandı. Bundan sonra bərpa işlərinə start verəcək.

Prezident İlham Əliyev və ailə üzvləri “Xan qızı” bulduğundan suyunu içdilər.

Suların axar, çıraqların yanar olsun, Şuşa!

Flora SADIQLI, “Azərbaycan”



Şuşanın azadlığı Zəfər bayramıdır!

İlham Əliyev Şuşanın tarixi şöhrətini bərpa edir

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa bərpa olunur, öz tarixi simasını özünə qaytarır. 29 illik işğal dövründə düşməne baş əyməyən Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı göstərdi ki, bu qədim yurd yerimizin yenidən qurulması ilə həm də tariximizin rəfli səhifələri yazılır. Milli Məclisin deputatları bu barədə fikirlərini qəzəmlə bildirdilər.



Qələbəmizin və milli həmrəyliyimizin təntənəsi bu dəfə Cıdır düzündə yaşandı

Cavid OSMANOV,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı:

- Bayramlarla və əlamətdar hadisələrlə zəngin, al-əlvan may ayı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "Xarıbülbül" musiqi festivalı ilə daha da rəngarəng oldu. Tətil günlərinə təsadüf edən bu festivalın özü, əslində, bir bayram çevrildi. Çünki təxminən 30 ildən sonra bir ilk yaşandı, işğaldan azad olunmuş Şuşada yenidən keçirilən bu festival Vətən müharibəsindəki Qələbəmizin və milli həmrəyliyimizin növbəti təntənəsi idi.

Şuşa AXC-Müsavat qarağürhunun Azərbaycan xəyanətinin nəticəsində işğal olunmuşdu. 28 ildən artıq idi ki, xalqımız Şuşa ağrısı ilə yaşayırdı. Bu şəhər Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiqləyən canlı tarixdir, Qarabağın vuran nəbzi, döyünən ürəyidir. Qarabağ deyəndə öncə milli mədəniyyətimizin, musiqimizin məbədi olan, xalqımıza böyük şəxsiyyətləri, korifeyləri bəxş edən Şuşa göz önünə gəlir. Buna görə Şuşanın azad olunması bütün Azərbaycan xalqının üzünə düşən tarixi vəzifə idi. Ötən ilin 44 günlük Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanı işğaldan azad etməklə bu tarixi misiyəyi sərəkdə qətiyyəti ilə yerinə yetirdi. Bu tarixi hadisə ilə möhtərəm Prezident milli qürurumuzu yüksəltdi, hər birimizi tarixin ağır tələsinə xilas etdi, mənəvi və mədəniyyət paytaxtımızı özümüzə qaytardı.

Ermenistanın erməniləşdirməyə çalışdığı, işğalı ilə ləvğalandığı Şuşanı ordumuz bütün dünyanı heyran qoyan unikal döyüş əməliyyatı ilə azad etdi. Azərbaycan əsgəri Şuşaya xalqımızın milli qürurunu bərpa etməyə, milli mədəniyyətimizi geri qaytarmağa gəldi. Ona görə heç nə onu öz yolundan döndərə, ya yandıra bilməzdi. Hətta qayalar üstündə yerləşən şəhərin coğrafi mövqeyi belə qəhrəman əsgərlərimizin qarşısını kəse bilmədi. Bu yolda qəhrəman oğullarımız canlarını fəda etdilər, ölümün gözüne dik baxdılar. Ona görə Şuşanın azad edilməsindən sonra keçirilən ilk "Xarıbülbül" musiqi festivalının şəhidlərimizin xatirəsinə həsr edilməsi bütün xalqımızın ürəyindən xəbər verdi.

Xalqımız bu müharibədə yumruq kimi bir oldu, milli kimiyindən, dilindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın etrafında səfərbər oldu, vətən torpaqlarının azadlığı uğrunda əzəmətli mübarizəyə qatıldı. Vətən müharibəsi hamı üçün Azərbaycan xalqının hansı milli-mənəvi dəyərlərə malik olduğunu bir daha dünyaya nümayiş etdirdilər.

Şuşa xalqımızın elə bir möhtəşəm mədəni abidəsidir ki, düşməni onu 28 ildən artıq müddətdə erməniləşdirə bilmədi. Onun hər küçəsi bir tarix, hər daş bir mənəvi xəzinədir, xalqımızın milli-mədəni sərəvəridir. Bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Şuşa onlar üçün əvvəl-

dən yad idi, işğal dövründə də yad olaraq qalmışdı. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Şuşa əylmədi, sınımadı: "Şuşa Azərbaycan xalqının milli sərəvəridir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binələr dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruyub qaldı. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əylmədi, sınımadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu".

Cənab İlham Əliyevin qərarları və qayğısı ilə Şuşa sürətlə yenidən qurulur. Birinci vitseprezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Şuşanın tarixi abidələrinin yenidən qurulması olduqca tədqiqatçı addımlardır. Şuşa yaranandan Azərbaycan mədəniyyətini bütün dünyaya tanıdıb və möhtərəm Prezidentin dediyi kimi, sınımayan, əylməyən bu doğma şəhərimiz və ruhumuzun dincəliyi Cıdır düzü bundan sonra həmişə "Xarıbülbül" və digər möhtəşəm tədbirlərə evsahibliyi edəcək.

"Xarıbülbül" musiqi festivalı hər birimizi duyğulandırdı və qürurlandırdı

Könül NURULLAYEVA,
Milli Məclisin deputatı:

- Ötən həftənin ən böyük hadisəsi Qarabağın qəlbə Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı oldu. Bu festival həm əhəmiyyətinə, həm də məzmununa görə Şuşanın işğaldan azad edilməsi qədər hər birimizi duyğulandırdı və təsirləndirdi. Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı ilə bərpa olunan bu festival 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin yeni rəmzinə çevrilməklə həm də hər kəsi yenidən heyrləndirdi.

Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan və xalqımız üçün nə qədər mühüm olduğunu bildirərək demişdi: "Qarabağsız Azərbaycan, Şuşasız isə Qarabağ yoxdur". Vətən müharibəsi günlərində isə Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsi zamanı qeyd etmişdi ki, "Şuşasız bizim işimiz yarımqıç olar". Bəli, 44 günlük müharibədə bütün Azərbaycan xalqı Şuşanın azad olunacağı günü böyük səbirsizliklə gözləyirdi. Çünki Şuşa bizim tariximizdir, mədəniyyətimizdir və milli mədəniyyətimizin məbədidir. Və inanırıq, əmin idik ki, bir gün cəbhədən gələn xəbərlərdə, Ali Baş Komandan İlham Əliyevin xalq mürciətlərində Şuşanın işğaldan azad olunması müjədsini mütləq eşiklə təmin ediləcək. Tezliklə həmin gün yetişdi və noyabrın 8-də Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin ən mühüm hadisəsi oldu. Təsədüfi deyil ki, Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya bəyanatına imza atmağa məcbur oldu. Şuşanın azad olunduğu gün isə tariximizdə Zəfər günü kimi həkk olundu.

Şuşa qəlasının və şəhərinin banisi Qarabağ xanlığının əsası qoyan Pənahəli xandır. Şəhərin arxitekturası, memarlıq əsərləri xalqımızın milli dəyərlərini özündə əks etdirir. XIX əsrdən

etibarən həm də Qarabağın mədəni mərkəzinə çevrilən Şuşada Azərbaycan xalqına məxsus ədəbi-bədii hökm sürmüşdür. Bu şəhər milli mədəniyyətimizin ünvanı, musiqimizin beşiyi olmuşdur. Ona görə 28 illik işğal dövründə Ermənistan nə qədər çalışsa da, Şuşanı erməni şəhəri kimi tanıtdıra bilmədi. Şəhərin adını da dəyişmişdilər, əbiedərimiz qarşı cinayətlər törədərək erməniləşdirməyə cəhd etmişdilər. Amma Şuşa onları qəbul etmədi, saxtakarlığı yaxın buraxmadı, 28 illik işğal dövründə ermənilərə yad şəhər oldu. Ona görə də azad olunduqdan sonra Şuşa acınacaqlı durumda idi. Şəhəri erməniləşdirə bilməyən düşmən onu dağıtmış, talan etmişdi.

İndi vəziyyət dəyişib, artıq Şuşa azaddır. İndi Şuşa xoşbəxtdir, çünki onun küçələrindən öz sahiblərinin, doğmalarının səsi gəlir. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" - deyən Prezident İlham Əliyev Şuşanın bərpasına xüsusi həssaslıqla yanaşır. Bunu yanvar ayından etibarən cənab Prezidentin 3 dəfə Şuşaya səfər etməsi də göstərir. Dövlət başçısı Novruz çərşənbəsində Şuşada keçirdi, bayram münasibətilə xalqımıza mürciətini də müqəddəs məkandan etdi.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Şuşanın inkişafı ilə bağlı böyük işlər görmüş və bütün bunlar Qarabağın Azərbaycan torpaqları olması barədə həqiqətini dünyaya çatdıraraq erməni iddialarına böyük zərbə vurmuşdu. Bu gün isə Prezident İlham Əliyev Şuşanı bərpa edir, yenidən qurur. Lakin bərpa olunan Şuşanın yalnız dağıdılmış, talan olunmuş tarixi görkəmi, binaları, küçələri deyil. Bərpa olunan həm də Şuşanın milli kimiyidir, tarixi boyu daşdığı mənəvi statusudur. İlham Əliyev Şuşanın həm də onun milli-mənəvi keçmişini özünə qaytarır. Bu gözəl Azərbaycan şəhərini neinki Qarabağın, bütün regionun mədəni mərkəzinə çevirir.

Cənab Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, Birinci vitseprezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Şuşanın yenidən qurulması nəticəsində həm də Vaqifin, Natəvanın, Bülbülün, Uzeyir bəy Hacıbəylinin, Seyid Şuşinskiyin, Xan Şuşinskiyin ruhları rahatlıq tapır, sevinir. "Xarıbülbül" musiqi festivalı isə daha təxirə salınmayacaq və beynəlxalq mədəniyyət tədbiri kimi populyarlaşaraq Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan edəcək.

"Xarıbülbül" Zəfərimizin mədəniyyət müstəvisində tərənnümünə çevrildi

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı:

- Azərbaycan xalqı bu günlərdə olduqca yüksək səviyyədə təşkil edilmiş və hər birimizin ruhunu oxşayan mühüm bir mədəniyyət tədbirinə şahidlik etdi. Amma bu, neinki son illərdə, ümumilikdə, müstəqillik dövründə məzmunundan asılı olmayaraq, respublikamızda keçirilmiş bütün tədbirlərdən fərqlənirdi. Çünki "Xarıbülbül" musiqi festivalı işğaldan azad olunmuş ərazilərimizdə keçirilən ilk tədbir idi...

Elə bu baxımdan Qarabağın tacında, Şuşada keçirilən "Xarıbülbül" festivalı yalnız musiqi tədbiri kimi əlamətdar olmadı. Bu festival Prezident İlham Əliyevin Ali Baş Komandanlığı

ilə Azərbaycanın erməni işğalına son qoymasının, torpaqlarımızın azad edilməsinin tərənnümçüsü olmaqla həm də rəmzi mənə daşdı. Eyni zamanda bu festival Qarabağın Azərbaycan torpağı, Şuşanın qədim Azərbaycan şəhəri olmasının bir daha dünyaya çatdırılması baxımından siyasi əhəmiyyət kəsb etdi.

Xatırladım ki, "Xarıbülbül" musiqi festivalı Şuşa xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskiyin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Cəmi bir il sonra beynəlxalq status alıb və keçmiş SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri hesab olunub. Şuşanın xəyanət nəticəsində işğaldan sonra bu festivalın keçirilməsi dayandırılıb.

Torpaqlarımızı "dəmir yumruqla" işğaldan azad edən Prezident İlham Əliyev doğma Qarabağımızı bərpa edir, yenidən qurur. Eyni zamanda Qarabağın mədəni ənənələri də bərpa olunur. Sonuncu dəfə 30 il əvvəl keçirilən "Xarıbülbül" musiqi festivalı da bundan sonra əbədi olacaq və hər il keçiriləcək. Bundan sonra heç bir qüvvə bu festivalın keçirilməsinə mane ola bilməyəcək.

"Xarıbülbül" musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması da mühüm idi. Çünki xalqımız Şuşaya qan tökərək canından can verərək qayıdıb. Alınmaz qala olan Şuşanı yalnız Azərbaycan Ordusu azad edə bilər. Əsgər və zabitlərimiz, gəzirlərimiz Şuşa uğrunda döyüşlərdə elə bir mübarizə ruhuna sahib idilər ki, heç bir qüvvə, heç bir maneə onların qarşısını ala bilməzdi. Bu yolda igidlərimiz canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar, Şuşanı azad etməklə Vətən müharibəsindəki qələbənin möhürünü vurdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim qəhrəman hərbiçilərimiz bu sıldırım qayalara dirmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, topılardan atış açmışdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliləyən aparın milli ruh bu Qələbəni təmin etdi".

28 il yarım işğal dövründə Ermənistan nə qədər çalışsa da, bu Azərbaycan şəhərini erməniləşdirə bilmədi. Çünki hər küçəsində, hər bir abidəsində yalnız Azərbaycan xalqının mədəniyyətinin, milli dəyərlərinin, ulu tarixinin silinməz izi var. Şuşanın hər bir daş xalqımızın mənəvi sərəvətidir və onu tarixdən itirmək mümkün deyil. Ona görə işğal dövründə düşmən digər rayonlarımızda olduğu kimi, Şuşanın da keçmişinə, tarixinə qənim kəsilib, onu erməniləşdirə bilməyirdi üçün vandalizmə məruz qoyub.

Artıq Şuşa rahat nəfəs alır. Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə başlanan bərpa və yenidənqurma işləri, Heydər Əliyev Fondu tərəfindən şəhərin mədəni irsi ilə bağlı həyata keçirilən layihələr Şuşanın bütün yaralarını sağaldacaq. Bu şəhərdə yüksəlmiş yeni nümunələri yaranacaq.

"Xarıbülbül" musiqi festivalı bütün siyasi-rəmzi tərəfləri ilə yanaşı, həm də Qarabağda milli mədəniyyətimizin Şuşadan başlanan təntənəsi oldu. Bu festival hərbi Zəfərimizin mədəniyyət sahəsindəki tərənnümünə çevrildi. Bir vaxtların şanlı-şöhrətli ünvanı olan Şuşa tarixi və milli ənənələrinin yenidən dirçəldir. Bir vaxtlar "Qafqazın konservatoriyası", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" kimi tanınan Şuşa öz tarixi şöhrətini tezliklə tam bərpa edəcək.

"Azərbaycan"



İlham Əliyev Qafqazın ilk dünyəvi məktəbini dirçəldir

Şuşada tarixi binalardan olan 1 nömrəli ümumtəhsil məktəbi də vandallar tərəfindən darıxdırılıb. Məktəb binasının yeni təməlini qoyarkən Prezident İlham Əliyevə məlumat verildi.

Bildirildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar. Xatırladaq ki, 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Əhtiyat Fondundan Təhsil Nazirliyinə illik olaraq 3 milyon manat vəsait ayrılıb.

Azərbaycan ərazisində ilk qəza məktəbinin təntənəli açılışı 1830-cu il dekabr ayının 30-da Şuşada olub. Açılışda məktəbin müdiri N.Mixaylovski Zaqafqaziyada tədris müəssisələri təsis etmək üçün 1829-cu il nizamnaməsindən çıxarışı oxuyub və qəza məktəbinin təsisini elan edib. Həmin gün I sinif açılmaqda, 19 şagirdlə təlimə başlanılıb. Bununla da Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyulub.

Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərirdi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gəlirdi. Şagirdlərin bədii zövqünü təmin etmək və sinifdən xaric oxunu təşkil etmək üçün məktəbdə kitabxana da yaradılıb. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti olub.

Məktəbdə 1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edilib. Sonra qəza məktəbində fransız dilinin də tədrisi təbliğ olunmağa başlayıb. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Zaqafqaziyada şəhər məktəblərinin qaranquşu hesab edilirdi. Bundan sonra o, şəhər məktəbinə çevrilib. Beləliklə, xeyli şagirdi, kitabxanası, tədris-maddi bazası olan Şuşa şəhər məktəbi 1874-cü ildə fəaliyyətə başlayıb.

Məktəbin ana dili müəllimləri Mirzə Həsən Əmirov və Aslan bəy Əmirov tanınmış simalardan olublar. 1880-ci ildən məktəbin nəzdində xüsusi musiqi sinifləri açılıb. Buranı daha yaxşı qiymətləndirən bitirənlər imtahan verərək ibtidai məktəb müəllimi adını ala bilsələr. Onlardan biri də yüksək pedaqoji



Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirir. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn, 2 linqafon, maşınşünaslıq, gənclərin çağırışa qədərki hazırlıq kabinetləri, laboratoriyalar, zəngin kitabxana, geniş idman, akt zalı, yeməkkhana... fəaliyyət göstərib.

Ümummilli Lider Heydər Əliyev hələ 1982-ci ilin yanvarında Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalayıb. Bu qərar əsasında təhsil ocağının yubileyi təntənəli şəkildə keçirilib.

Şəhərin ermənilər tərəfindən işğaldan sonra məktəbin şagird və pedaqoji kollektivi də respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmağa məcbur oldular. 1992-ci ildən 2015-2016-cı tədris ilinə qədər Bakı şəhərinin Yasamal rayonu, 38 nömrəli orta məktəbin binasında, onun müddit-texniki bazasından istifadə etməklə, ikinci növbədə fəaliyyətini davam etdirib. Bu məcburi köçkün təhsil ocağının meşunlarının xeyli hissəsi respublikanın nüfuzlu ali və orta-ixtisas məktəblərinə yüksək ballarla qəbul olunublar. 2010-cu ilin dekabr ayında məktəbin 180 illik yubileyinin dövlət səviyyəsində təntənəli surətdə keçirilməsi ilə bağlı dövlət başçısı sərəncam imzalayıb. Yubiley əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə Sevil Babayevaya Əməkdar müəllim fəxri adı verilib. Gülşən Allahverdiyeva ilə Bahar Kerimova isə "Tərəqqi" medalı ilə təltif ediliblər.



Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il sentyabrın 14-də imzaladığı sərəncama uyğun olaraq Bakı şəhərinin Yasamal rayonu, Yeni Yasamal, 2 yaşayış massivində inşa edilən 180 illik Şuşa şəhər 1 nömrəli orta məktəbi 2015-2016-cı tədris ilində bütün təhsil infrastrukturunu ilə həmin ərazidə yaşayış məntəqəsinə və yerli sakinlərin övladlarının istifadəsinə verilib.

2015-ci ilin dekabr ayında təhsil sahəsində həmişə öz ənənəsi ilə seçilən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 185 yaşını tamam olub. Bəli, bu ilin may ayının 12-də təməli qoyulan 191 yaşlı məktəb tezliklə öz sevimli kollektivini doğma qəvcəsinə səsləyəcək. Burada "ilk zəng" çalınanda birinci sinif qədam qoyacaq fidanlar deyəcəklər: "Şuşam, sən azadsan!"

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"



“Xarıbülbül” “Baku Media Center”in təqdimatında



© All rights reserved



Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır

Cıdır düzündəki festival ermənilərdə xof yaradıb: “İlham Əliyev növbəti atəşfəşanlıqı Xankəndidə, Zəngəzurda edəcək”

Azərbaycan Prezidentinin Şuşadakı bəyanatları Ermənistanda məğlubiyyət hissini daha da dərinləşdirib



Əvvəlki 1-ci səh.

Erməni ekspert Ruben Tovmasyan bildirir ki, Azərbaycan Şuşada yenidən əsl güc nümayiş etdirdi: “Ermənistanın artıq Qarabağın itikisini qəbul etməsi qaçılmazdır. Şuşada atəşfəşanlıq isə Stepanakertdə (Xankəndi - red.) yaşayan ermənilərin daha böyük qorxusuna səbəb oldu. Onlar daha çətin burada qalılar”.

“Henakət” analitik mərkəzinin rəhbəri Tigran Abrahamyan isə bildirir: “Azərbaycan Şuşada qələbəsini qeyd edir, Ermənistanda isə güc sistemi əsas öhdəliklərindən başqa hər şeylə məşğul olur”. O qeyd edib ki, nəticədə Ermənistanda daxili və xarici təhlükəsizlik sistemi demək olar ki, işləmir: “Bir şeylə məşğul olurlar. Nəticəsi isə budur, daxili və xarici təhlükəsizlik sistemi demək olar ki, işləmir, insersiya ilə yuvarlanıq”.

Ermənistanın “Esse TV” “YouTube” kanalında yayımlanan “Troye v lodke” verilişində aparıcılar Arman Qriqoryan və İda Martirosyan Şuşada keçirilən festival barədə fikir mübadiləsi aparıblar. Onlar veriliş boyu hazırda Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı tənqid atəşinə tutub, onu vətəne xəyanətdə ittiham ediblər: “İlham Əliyev Şuşada bayram edir, Azərbaycan muğamı oxunur, Nikol isə hökumət iclasında sağlığı deyir. Vaxtilə Mehriban Əliyevanı Şuşada çay içməyə və muğama qulaq asmağa dəvət edirdilər, onlar da bu dəvəti qəbul edib və yerinə yetiriblər”.

“Biz bu gedişlə Ermənistanı da itirəcəyik”

“1in.am” nəşri yazır ki, bu il mayın 8-ni ağır hisslər və əhvali-ruhiyyə ilə salamladıq, 29 il sonra biz Şuşanın, Qarabağın, 44 günlük müharibə məğlubiyyətinə və minlərlə gənc həyatların ağır itkilərinə sahibik: “Otuz ildən sonra ermənilər Ermənistanı təhdid edən güclü problemlər qarşısında demək olar gücsüz vəziyyətə düşüblər. İndi danışmaq hədsiz dərəcədə çətin deyil. Və danışmaq bəlkə lazım da deyil. Gənclərimizin itkisinə sakitcə yas tutmaq, digər müharibə itkilərini güclə daşımaq və iş görmək - dövləti bu çuxurdan çıxarmaq və suverenlik, müasirlik yoluna qoymaq üçün iş görmək lazımdır. Amma görülür. Əvəzində “Xarıbülbi” musiqi festivalı və atəşfəşanlıq Azərbaycanı yenidən ermənilərə gözdağı verir. Biz bu gedişlə Ermənistanı da itirəcəyik. Çünki insanlarda heç bir inam qalmayıb”.

“İlham Əliyev Nikolun ötən il sərxos halda yallı getdiyi Cıdır düzündə festival təşkil edir”

Profilinə baxdıqda Xankəndidə yaşadığı qeyd edilən Ruben Qriqoryan adlı “Facebook” istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana artıq inamı tamamilə tükenib: “Stepanakertdə (Xankəndidə-red.) yaşayıram. Gece qorxaraq evyana qaçdım. Dedim yaqın yenidən müharibə

başladı. Sosial şəbəkələrə baxdıqda öyrəndim ki, bu Şuşada təşkil edilən bayram atəşfəşanlıqdır. Paşinyan, buna nə deyəcəksən?”

“Vkontakte” şəbəkə istifadəçisi Davit Nairyanın paylaşdığı xəbərə rəyi daha çox müzakirələrə səbəb olub: “Nikol öz xalqını, dövlətin müharibəyə, ölüm-itimilə günlərə sürüklədi. Biri düşmən ölünün prezidentinin Şuşada bayram keçirdiyini baş nazirə xatırlatsın. İlham Əliyev Nikolun ötən il sərxos halda yallı getdiyi Cıdır düzündə festival təşkil edir. Çox kədərli bir vəziyyətlə qarşılaşmışıq. Bugünkü Ermənistan bədbəxt-dir, təkdir”.

“Deyəsən, Paşinyan Xankəndidə də azərbaycanlıların atəşfəşanlıqını görmək istəyir”

Diana Arutyunyan adlı “Facebook” istifadəçisi isə vahimə dolu status paylaşdı: “Nə vaxta qədr belə davam edəcək? Şuşada təşkil edilən atəşfəşanlıq yuxularımızı qaçırdı. Müharibədə Azərbaycanı uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Bu gedişlə İlham Əliyev növbəti atəşfəşanlıqı Stepanakertdə (Xankəndi - red.) Sünikdə (Zəngəzur-red.) edəcək”.

Daha bir Ermənistan vətəndaşı Armen Muradyan isə “Twitter”də belə bir status paylaşdı: “Nikol Paşinyan məsləhət görürdüm ki, İlham Əliyevin verdiyi bəyanatları diqqətlə qulaq asın. Müharibədəki səhvlərini təkrar etməsin. Yoxsa daha ağır məğlubiyyətə düşər ola bilər”.

Henrix Minasyan isə “Odnoklassniki”də Cıdır düzündəki festivalla bağlı paylaşımın altına belə bir şərh yazdı: “Açıq reallıq budur. Əliyev Şuşanı geri alması ilə Paşinyana əsl dərs verdi. Bizim Nikol bəs nə edəcək? Seyrçi mövqeyində qaldı. Deyəsən, Paşinyan Stepanakertdə (Xankəndi - red.) azərbaycanlıların atəşfəşanlıqını görmək istəyir”.

“Atəşfəşanlıq Xankəndini işıqlandırır”

Edvard Karapetyan “Instagram”da Cıdır düzündəki festivalla bağlı yazaraq qeyd edib: “Dostlar, acı olsa da, Azərbaycanın bayramını, atəşfəşanlıqını gördük. Belə davam etsə, İlham Əliyev növbəti festivalı Şuşada yox, Stepanakertdə (Xankəndi - red.) olacaq”.

Vazgen Tsarukyan adlı “Facebook” istifadəçisi isə festivalla bağlı paylaşımında daha bədib şərh verib: “Dostlar, Paşinyan Ermənistanı satır, ayılın! Festivalı, atəşfəşanlıqı izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Sünikə (Zəngəzur-

red.), Yerevana doğru irəliləyir. Məni qınasınız da, yəna də deyəcəm: övladlarıma, mənə müharibə və Artsax (Qarabağ-red.) lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır. Çox qorxulu bir vəziyyətdir”.

Henrix Balasyan adlı istifadəçinin “Twitter”dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: “Əliyev Qarabağı geri qaytarıb, Şuşada festival keçirməklə Ermənistanı gözdağı verdi. Bizim baş nazirin rəqs etdiyi Cıdır düzündə muğam dinləyərək məkanın əsl sahibinin kim olduğunu nümayiş etdirdi. Atəşfəşanlıq Xankəndini işıqlandırır. Biz bəbirçiyə məğlubiyyətdən sonra təlaş içərisində yaşayırıq”.

“Dostum Henrix, Yerevanda kirayə evlərin qiyməti ilə maraqlan, burada qala bilmərəm”

Miqrən Petrosyan adlı “Instagram” istifadəçisi isə Ermənistanın bədbəxtlər ölkəsi olduğunu, rəhbərlərinin hər sahədə İlham Əliyevə uduzduğunu yazaraq iki il öncə Cıdır düzündən bir fotosunu paylaşdı: “Paşinyan nə qədər yalan desə də, həqiqət budur: müharibədə biz uduzduq. İlham Əliyev Şuşada qalıb ölkənin rəhbəri kimi qururla danışır, festival keçirir. Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər. Biz isə Koçaryana, Sarkisyanı, Paşinyanı görə utanırıq”.

Nikol Paşinyanın “Facebook”da paylaşımına Aşot Mixitaryanın rəyi çoxlu bəyənmə toplayıb: “Baş nazir, işiniz gücünüzü sosial şəbəkələrdə paylaşınlar etməkdir. İlham Əliyev səni alçalda-raq Şuşada festival keçirib, atəşfəşanlıq edir, sən isə boş vədlərlə xalqı aldadırsan. Vaxtında sizə çox dedik bizə müharibə lazım deyil, uşaqlarımızı çöldən tapmamışıq. Nəticə isə budur: Qarabağ əldən gedib, növbə Sünikindir” (Zəngəzur-red.).

Edqar Qasparyan adlı istifadəçinin “Twitter”də paylaşımı da 100-dən çox “retweet” edilib. O, Xankəndidə pəncərədən çəkdiyi Şuşadakı atəşfəşanlıqın videosunu paylaşaraq yazdı: “Yalanlarla dolu Ermənistan rəhbərliyi. Azərbaycanlılar Şuşada bayram edir. Səhə Xankəndidə olmayacağına zəmanətini kim verə bilər? Dostum Henrix, Yerevanda kirayə evlərin qiyməti ilə maraqlan, burada qala bilmərəm. Hakimiyyətə gəlməsi üçün gecələr belə yatmadığımız, dəstək olduğumuz Paşinyan Ermənistanı məhv aparır”.

Bütün bunlar Azərbaycanın əldə etdiyi möhtəşəm Qələbənin və “Xarıbülbi” musiqi festivalının ermənilər üçün nə dərəcədə sarsıdıcı zərbə olduğunu bir daha aydın nümayiş etdirir.

Eylin CƏFƏROV,
“Azərbaycan”



“Vaqif poeziya günləri” qayıdışımızın daha bir təntənəsi olacaq

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhərində hər il düzənənən daha bir tədbirin də keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videofərmatda qəbul edərək deyib: “Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsinə görəndə adamın ürəyi ağrıyır”.

Məşhur şair Molla Pənah Vaqifin məqbərəsinin dağıdılmasının vəhşilik olduğunu bildiren dövlət başçısı xüsusi vurğulayıb: “Biz tarixə qarşı vuruşuruq. Biz dini abidələrə qarşı vuruşuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədedir. O da təsadüf deyil. Görün onlar nə ediblər? Xocalı soyqırımını, məscidlərimizin dağıdılmasını, şəhərlərimizin dağıdılmasını. Mədəni soyqırımını törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışın və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu”.

İlham Əliyev bildirib ki, Şuşada “Vaqif poeziya günləri” bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi.

Qeyd edək ki, hələ 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyib, ancaq məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərpad halda olan, dağılmış məzarı ziyarət edib. Nitqlərinin birində o, gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə və türbə tikilib.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.I.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düzündə yaxın ərazidə inşa edilib. Kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.

Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi 1982-ci il 14 yanvarda keçirilib. Azərbaycanın özəməli rəhbəri Heydər Əliyev mərasimə iştirak edib. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşdı. Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrilib.

Ulu Öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında “Vaqif poeziya günləri” düzənənib. Tədbirin programına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. “Vaqif poeziya günləri”nin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatıb.

“Vaqif poeziya günləri” bu şəhər erməni quldurları tərəfindən işğal olunan- dək davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mədəni, dini və tarixi-memariq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsinə dağıdıblar. Mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdə ki, “Vaqif poeziya günləri” də Şuşada keçirilməyib.

Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Şuşada düzənənəcək “Vaqif poeziya günləri” də bu mədəni tədbirlərdən biri olacaq.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

Birlük bayramı, qayıdış bayramı, ləyaqət bayramı

Qələbə simvolla "Xarıbülbul" Cıdır düzünə qayıtdı

Xarıbülbul - 30 ildir ki, Qarabağın kədər, ayrılıq, onlardan doğan nisgilin simvoluna çevrilən bu "dağlar gözəli" haqqında ötən ilin 8 noyabr tarixinədək o qədər əfsanə, rəvayət, hekayət, nəhayət, hicran dolu "nağil" eşitmişik ki... Xalqımızın dilində ağrı, bayatı kimi səslənən "bağrıqan" gül "Xarıbülbul" xalq mahnısına da çevrilib:

"Vətən bağı al-əlvandır,
Nə gəzirsən xarı, bülbul?
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbul?"

Bu mahnı yüz illərdir ki, onu dinləyənlərlə bərabər, ifaçının da qəlbindən qaraqlar axıdı: Qarabağımızdan, onun zümrüd tacı Şuşamızdan perik düşdü, gül açmadığı üçün...

Bu gün isə şahidlik ki, Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə o əfsanəyə yenidən can verdi, yaşatdı, realıq olduğunu təsdiqlədi.

Heç bir "külək", "qasırga" belə Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun Qarabağa, Şuşaya gedən yolunu bağlaya bilmədi. Rəvayətdə olduğu kimi, bu dəfə də bülbulün qanı axdı: şəhid oldu! Lakin o güllü - Qarabağı, Şuşanı əylməyə qoymadı! Xarıbülbulün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əylməz duruşu onu əfsanədə Qələbə simvoluna çevirdi!

Xarıbülbul Şuşaya sədəqətli. Bəlkə də ələ buna görə qayıdışın, sədəqətin, qovuşmağın rəmzi kimi biz onu möhtəşəm Qələbəmizin simvolu kimi seçdik...

Şuşanın işğaldan azad edilməsindən sonra bu qədim mədəniyyət şəhərini ziyarət edərkən Ali Baş Komandan, Prezident İlham Əliyev ötənləri xatırlatmaqla yanaşı, görülməli işləri, qalalar və abidələr məskəninin yenidən canlandırılacağını, əvvəlki gözəl növrəğinin özünə qaytarılacağını da orada bəyan etdi: "Bu il Şuşada "Xarıbülbul" festivalı və Vaqif poeziya günləri keçiriləcəkdir. Şuşada Vaqif poeziya günləri bərpə ediləcəkdir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-saxtallı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır..."

Budur, o arzulanan günün şahidlərinə çevrilmiş: mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbul" Musiqi Festivalına evsahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevə, eləcə də qızları Leyla və Arzu Əliyevlər Şuşada iki gün davam edən "Xarıbülbul" festivalının açılışında iştirak etdilər sevincləri xalqımızla bölüşdülər.

Dövlət başçısı festivalın açılışında çıxış edərkən bildirdi ki, bu, ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada "Xarıbülbul" festivalı keçirilir. Bu münasibətlə festivalı iştirakçıları və ümumiyyətlə, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı dedi ki, biz bu gün 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq: "...30 il ədalətsizliklə barışmalı olduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbul" Musiqi Festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbiçilərimiz

zə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir..."

Bərpa olunan ənənəyə görə, bundan sonra "Xarıbülbul" festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə qardaş kimi, multikultural və tolerantlıq şəraitində yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər.

Bu tövsiyə isə festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna dövlət başçısı tərəfindən verilməmişdi. Ona görə ki, Vətən müharibəsində Azərbaycanı yaşayan bütün xalqların böyük payı var. 44 günlük Vətən müharibəsi

mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələcək il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Panahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binlər dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruyub bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əylmədi, sınımadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu..."

Festivalın Ramazan bayramı ərfəsində təşkil edilməsi heç də təsadüfi deyildi. Azərbaycan Prezidenti bu fikri bildirərkən onu da xüsusilə qeyd etdi ki, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Bütün bu il-



bəsi bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Ölkəmizdə milli birlik, həmrəylik sözdə deyil, əməldə öz təsdiqini tapıb.

Dövlət başçısı Şuşadan onu da dünyaya müsaj verdi ki, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə keçirilməsi çoxsaylı tədbirlərdə multikulturalizm, müxtəlif xalqların birləşməsi bizim tərəfimizdən təbliğ edilir.

Bəli, bu festivaladək nələrdən və haralardan necə keçdiyimiz yola döndüb bir daha baxaq: 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Müzəffər Ordumuz işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu. Azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı ucaldı! Ona görə də demək haqqımızdır: 44 günlük müharibə xalqımızın şanlı tarixidir!

300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın - alınmaz qalının azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır.

Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və dövlətinin çökməsi idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub Azərbaycanın şərtlərinə əsasən formalaşmış kapitulyasiya aktına imza atdı. Bunun da nəticəsində biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq.

Təsədüfi deyil ki, Şuşanın azad edilməsi günü - 8 noyabr tarixi Azərbaycanda rəsmi dövlət bayramı - Zəfər bayramı elan edildi.

Azərbaycan Prezidenti böyük fəxarət hissi ilə dünyaya bir daha bəyan etdi ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir: "Bu yaxınlarda Şuşanın Azərbaycanın

lər ərzində bir amalla yaşamış - torpaqlarımızı, ədalətli bərpa edək, milli ləyaqətimizi qoruyaq. Mədəniyyət və mənəviyyəti paytaxtımız olan Şuşada may ayının 12-də başlayan "Xarıbülbul" festivalı da bir daha onu göstərdi ki, bütün səhələrdə, o cümlədən düşməne qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirən xalq olaraq Şuşamızı da azad edib, tarixi şəhərimizə Zəfər ləyaqətini qaytardı! Buna görə də nəgəməli, müstəqil tədbirin burada keçirilməsi qarşı tərəfə, elə vanda-lizm siyasəti yürüdənlərə həvadarlıq edənlərə də mesaj verdi: Biz qayıtmışıq, Şuşa, sən azadsan!"

Azərbaycan Prezidenti Ramazan bayramı ərfəsində Şuşada yeni möhtəşəm məscidin, eləcə də tarixi 1 nömrəli ümumtəhsil məktəbinin təməlini qoydu. Ermənilər tərəfindən qurulan "Xan qızı Nəvəvan" bulduğundan o gün su da gəldi: "...Bütün bunlar böyük rəmzi mənə daşıyır. Bax, bizim qayıdışımız budur! Biz Şuşanı quraçağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıtdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gələcəksiniz, gələcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi işə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerə yığılmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!"

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"



269 yaşlı möhtəşəm

QALA

"Şuşa Azərbaycanın ən öziz guşəsidir. Bu, Azərbaycan xalqının yaratdığı, sadəcə, bir şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Ulu Öndər Heydər Əliyevin tarixi əhəmiyyətinə yüksək dəyər verdiyi Şuşa Qarabağın ən özəmətli və füsunkar guşəsində yerləşir.



Bu şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənəhəli xan tərəfindən qoyulub, məhz buna görə də ilk vaxtlar şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənəhəli adlanırdı. Sonrakı dövrdə şəhər, sadəcə, Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalası Şuşa qalası, sonrakı dövrdə isə, sadəcə, Şuşa adlandırılmışdır.

1747-ci ildə İran hökmdarı Nadir Şah Əfşarın ölümündən sonra Pənəhəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır. Bu məqsədlə xanlıqın ən strateji mövqelərində müdafiə qurğuları tikdirir. 1748-ci ildə Qalat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilir. Pənəhəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala da tikdirir. Yeni qala ilk illərdə camaat arasında öz banisinin adı ilə "Pənəhəli", sonralar "Şuşa" adlandırılmışdır.

Pənəhəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xanın hakimiyyəti (1721-1806) illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Azərbaycan şairi və siyasi xadimi Molla Pənəh Vaqif 1750-ci ildə Şuşaya köçmüş, saray şairi və İbrahimxəlil xanın baş vəziri olmuşdur. Vaqif 1795-1797-ci illərdə İrəvan aparılan müharibənin sonunda öldürülmüşdür. İran şahı Ağa Məhəmməd Şah Qacar da bu müharibə zamanı qətlə yetirilmişdir. İbrahimxəlil xan öz hakimiyyətini saxlamaq üçün 1805-ci ilin mayında Rusiya ilə danışıqlara başlayır. Digər dövlətlərlə münasibətlər son qoymağı, habelə hər il Rusiyaya səkkiz min qızıl sikkə xərc verməyi öhdəsinə götürür. 1813-cü və 1828-ci illərdə bağlanmış Gülistan və Türkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlıqı üzərindəki nəzarətini gücləndirir. Buna görə də sonuncu xan - Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur olur.

O zaman Şuşa 17 məhəllədən ibarət idi. Seyidi, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd Çinar, Dördlər Qurdur, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Mərdinli və Təzə məhəllə. Bunların doqquz əşaqi məhəllə, qalan səkkiz isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq vardı.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın seçilən şəhərlərindən birinə çevrilmişdi. Hətta Şuşa şəhərinin gerbi olmuşdur. 21 may 1843-cü ildə təsdiq olunan gerbin yuxarı hissəsinin bir tərəfində pələng, digər tərəfində isə yerəndir çıxıb alovlanan qaz dillimləri təsvir edilmişdir. Gerbin aşağı hissəsindəki yaşıl sahədə yerli qızılı rəngli at təsvir olunmuşdur ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verir. Şuşada Pənəhəli adlanan gümüş sikkə təda-



vülə buraxılmışdı. Şəhərin ətrafına böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdı. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar. XIX əsrdə Şuşa ərazisi və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən hesab edilirdi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə 10 karvansara var idi. Şuşa öz ipəyi, səliqə-sahmanlı küçələri, iri daş evləri, parlaq naxışlı xalları və cins atları ilə dünyada tanınırdı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Şuşa bütün Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılırdı. XX əsrin əvvəllərində Azərbaycan, o cümlədən Şuşa

şada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şeyird zəminində inkişaf edirdi. XX əsrdən başlayaraq burada peşəkar musiqi təhsili daha geniş sahələrə əhatə edərək kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycan peşəkar musiqi təhsilinin bünövrəsi qoyulmuşdu.

Təəssüf ki, bu gözəl şəhər 1905-ci, 1920-ci və 1992-ci illərdə erməni qəsbkarlarının fitnə-feli nəticəsində üç dəfə tamamilə yandırılmışdır. 1918-1920-ci illərdə ermənilər Şuşa üzərinə dəfələrlə hücum etsələr də, onu yandırsalar da, şuşalılar mərdliklə müdafiə olunaraq böyük itkilər hesabına şəhəri düşməne təhvil verməmişdilər. Qarabağı erməni işğalından azad etmək üçün 1918-ci il sentyabr

rın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olanda yerli əhali xilaskar ordunu böyük təntənə ilə qarşılamışdır. Erməni-daşnak birləşmələri mürdar xislətlərindən duyğulanaraq cümhuriyyət dönməsində, habelə milli hökumət süquta uğradıldıqdan sonra da bolşevik və İngilis casusları ilə əlaqəyə girərək Şuşa və Şuşaətrafı ərazilərdə qətl və qaraltır həyata keçirmişlər. 1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdır. Şəhərin bir çox bəyleri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Məqsədlilə şəkildə həyata keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdur.

Qarabağ, Şuşa bu kimi faciələrlə XX əsrin sonlarında da üzleşmişdir. Qədim Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 195 nəfər Azərbaycan vətəndaşı xüsusilə amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Erməni vandalları bu yerlərdən azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Şuşada Pənəhəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Nəvəvanın evini, Molla Pənəh Vaqifin məqbərəsini yerləyərsən etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klub, 31 kitabxanayı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalqa Muzeyinin filialı və Xalq Təbiiq Sənəti Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərqi musiqi alətləri fabrikinə dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Təbiiq Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-ədək əşyası, Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir bəy Hacıbəylinin 300-dən çox əşyası, müğəni Bül-bülün 400-dək əşyası, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın 100-dən çox əşyası, eləcə də xatirə muzeylərinin fondları qarət edilmişdir.

29 ildən artıq Ermənistan silahlı birləşmələrinin işğalına, yerüstü və yeraltı sərvətlərinin talanına məruz qalan 269 yaşlı möhtəşəm Qala şəhəri Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Təsədüfi deyil ki, Şuşanın azad edilməsi günü - 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edilmişdir. Yarandıqı gündən Şuşa Azərbaycanın milli sərvəti hesab olunmuşdur. Dövlət başçısının sərəncamı ilə Şuşanın bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha təsdiq edir.

Rəhman SALMANLI,
"Azərbaycan"



Şuşa Azərbaycanlıdır!

Şuşanın Bülbülü...

XX əsrin sonuncu onilliyində yurdu qəddar, qəsbkar ermənilər tərəfindən işğal olundu. Ruhunun rahatlıq tapdığı doğma şəhərini yerləyeksən etdilər. Düşmənlər o qədər amansız, fitnakardılar ki, işğal etdikləri Azərbaycan ərazilərindəki tikililərə, hətta təbiətin füsunkar mənzərələrinə də əl uzatdılar.

Qədim Azərbaycanın yerli sakinlərinin tarixi izlərini o yerlərdən itirmək istədilər. Düşmənin kin-küdrəti azərbaycanlıları qoca, cavan, uşaq demədən atəşə tutmaq, işgəncə verməklə, qətlə yetirməklə də bitmədi. Daş heykəllərini belə güllələməkdən çəkinmədilər. Güllələnmiş üç heykəldən biri də Azərbaycanın şöhrətli müğənnisi Bülbüldür.

Onun doğma şəhəri - Şuşa bir tarixdir. Ancaq tarix olan bu şəhərin yalnız torpağı, daşları, qayaları, qədim abidələri, küçələri, binaları deyil, eyni zamanda Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdir. Onlardan biridir usta sənətkar Bülbül. O, bu dünyada ömrü sürdüüyü altmış dörd ildə sevgilərə, alqışlara, yüksək fəxri adlara, mükafatlara layiq görüldü. Bütün bunlar üçün Tanrının verdiyi səbə borclu idi. Elə Bülbül adını da ona bənzərsiz səsi qazandırdı.

Onda hələ uşaq idi. 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə dünyaya göz açan Murtuza Məmmədovun səkkiz yaşındaydı. Şuşalı uşaqların əksəriyyəti kimi onun da dilində, qəlbində Qarabağ xanəndələrinin eşitdiyi Azərbaycan muğamları, xalq mahnıları yer tapıb. İlk dinləyiciləri olan tay-tuşları tez-tez ondan oxumağı xahiş ediblər.

Adlı-sarılı xanəndələr sayəsində o illərdə Şuşa toyları əsl sənət meydanı olub. Onların ifa etdikləri muğamları, xalq mahnılarını bütün şuşalı uşaqlar kimi Murtuza da böyük vurğunluqla dinləyib. Bir gün də toy məclisini yaxşı seyr edə bilmək üçün yaşlılar ilə birlikdə yaxınlıqdakı iri tut ağacının şaxələnməmiş budaqlarında özünə yer seçib. Ustad xanəndə muğamdan muğama keçid etdikcə balaca Murtuzanın ruhu pərvazlanırdı. Yaşlıları da bir tərəfdən "Sən də oxu", - deyərək onu həvəsləndiriblər. Murtuza onların sözündən keçə bilməyib. Oxumağa başlayınca ələ almıyırdı. Xanəndənin susmasını, toy əhli ilə birlikdə onu dinləməsinin hiss etməyib. Bir də ondan görüb ki, toybəyindən çıxıb. Ağacdan düşüb qaçmaq istəsə də, imkan verməyiblər. Uşağı yanına çağırın "Bu ki əsi bülbüldür", - deyib. Murtuza xanəndənin istəyi ilə bütün toy işlərini qanun qaydasında oxuyub...

Həmin gecə toy məclisindəki ifası ilə balaca Murtuza Şuşa musiqisəvərləri qarşısında istedadını təsdiq edib. İlk alqışları da o gün eşidib. Nə bu balaca oğlana, nə də onun şaqraq səsinə şuşalıları daha heç vaxt yaddan çıxarmayıblar. Unudulan iş əsl adı olub. Murtuza o vaxtdan Bülbül kimi tanınıb.

Bakıya gənc yaşlarında gəlib. 1916-cı ildə burada müğənnilik fəaliyyətinə başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (özamankı Birləşmiş Dövlət Teatrının Opera truppası) solisti olub. O, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" (İbn Səlam), "Əsl və Kərəm" (Kərəm), Zülfüqar Hacıbəyovun "Aşiq Qərib" (Qərib) operalarında çıxış edib.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını bitirərək Bakıya qayıdıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1932-ci ildə Bülbülün tə-

şəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.

Şöhrətin zirvəsinə yüksəlib. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görüldü. O vaxtdan ömrünün sonunadək Azərbaycan SSR-in Ali Sovetinə bütün çağırışlarda deputat seçilib. Heç bir müraciəti, heç bir şikayəti cavabsız qoymayıb, seçicilərinə bəcaşığı qədər kömək edib. Onların xahişlərini, şikayətlərini əlaqədar təşkilatlara, məsul şəxslərə göndərərək, sonra məsələnin həll edilib-edilmədiyini maraqlanıb. Məsuliyyəti olub. Bunları mənə illər öncə Bülbülün həyat yoldaşı Adilə xanım danışmışdı. "Bülbül qeyri-adi insan idi", deyərdi: "Alicənab, intizamlı idi. Mehriban, həlim xasiyyəti vardı. Qətiyyəti, prinsipial idi. Biz biliridik ki, o, sözü bir kərə deyir, "yox" söylədisə, bunu dəyişmək qeyri-mümkündür. Biz də çalışdırdıq ki, onun üçün xoş olsun".

Söhbətimiz hansı istiqamətə yön alırdısa, sonunda Adilə xanım onu bir məqama - Bülbülə tanışlığına, heyət

Bülbül kimi sənətkarların sayəsində Azərbaycan musiqi sənəti yeni uçuşlar qazanırdı.

Bu dostluğa sonradan bir inciklik qarışdıgını söyləyənlər də oldu. Amma deyirlər ki, Bülbül dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin cənəzəsi öndürdə "Sənsiz" romansını müşayiətsiz, elə yanıqlı oxuyub ki, hamı gözyaşlarına boğulub. Bu fəvqəladə ifa Azərbaycanın özamankı rəhbəri Mirzəfər Bağirovu da ağladı.

Bülbülün iştirakı ilə keçirilən bütün konsertlərdə, opera tamaşalarında salon insanlarla dolu olub. Bülbülün istər Azərbaycanca, istərsə də xarici ölkələrə qastrol səfərlərində verdiyi konsertlər çox təntənəli keçib. Tamaşaçılarla dolu konsert salonları, arduarası kəsilməyən alqışlar, gül dəstələri...

Bülbül İkinci Dünya müharibəsi illərində döyüş bölgələrində, arxa cəbhədə, hospitalarda, çağırış məntəqələrində tez-tez çıxış edib. Onun silahlı mahnıları idi. Ordu generalları, zabitlər, əsgərlər Bülbülə sonsuz təşəkkürünü bildirirdilər.

Özü Böyük Vətən müharibəsi illərində, Bryansk cəb-



yoldaşına sevgisinə gətirib çıxarıb, birgə yaşadıqları iyirmi doqquz il boyunca necə xoşbəxt olduğundan danışdı: "Bülbül gözəllik vurğunu idi. Heyətdə yaxşı nə varsa, hamısını sevirdi. Özü də məlahətli sifət cizgiləri, xeyirxah mavi gözələri, gözəl yeriyi ilə hər kəsi caldırdı. O, əsl natiq idi. Kağızsız, "spartalqasız" saatlarla danışa bilirdi. Fikrini səliqə, gözəl ifadə edirdi. Xeyirxah idi. Yetim uşaqlara qarşı xüsusi diqqət göstərirdi. Ona verilən 200 rubl Stalin təqaüdüünü uşaq evinə köçürürdü. Özü də fəstihət günləri məşinini onuncaqlarla, ərzaqla doldurub uşaq evinə aparırdı". Adilə xanım söyləyirdi ki, Bülbül düzgünlüyü sevər, yalanı bağışlamırdı: "Bülbül dostluğa möhkəm idi. Kiminlə dostluq kəsirdisən, demək, orada yalan axtarmaq lazım idi", belə deyirdi Adilə xanım və Bülbülün günlərindəki qonaq-qaralı evinin xiffətini çəkirdi: "Bülbül tekiyi sevirdi. Evinə gələn qonaqla dolu olurdu. Akademik Yusif Məmmədovun, Məmməd Səid Ordubadi, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Tofiq Quliyev, Süleyman Ələsgərov və o illərin bir sıra görkəmli musiqisəvərləri evimizin əziz qonaqları olardılar. Gənc bəstəkarlar üçün də qapımız həmişə açıq idi. Bakıda qonaq olan dünyanın ən məşhur sənət adamları da mütləq bizim evə gələrdilər".

O, qonşuluqlarında yaşayan Niyazi ilə Bülbülün dostluğundan, birlikdə əsər üzərində çalışmalarından danışdı. Deyirdi ki, Bülbülün bəstəkarları Qara Qarayev və Fikrət Əmirovla da xoş münasibəti vardı. Onlar Azərbaycan musiqi sənəti üçün böyük işlər görürdülər.

Bülbül xalq mahnılarımıza Qərbin vokal ənənəsini sintez etməklə musiqiyinə yenilik gətirdi, yeni oxuma üsulu yaradıb. O, dünya vokal sənətində özünə yer tutaraq bu sahədə Azərbaycan məktəbinin yaradıcısı olub.

Adilə xanım "Üzeyir bəylə Bülbül ikilikdə çox qüdrətli idilər", - deyirdi. Üzeyir bəy Hacıbəylinin nəğmələri Bülbülün səsi ilə əsrəngizdir. Onlar Azərbaycan musiqisinin beşiyi Şuşada boya-başa çatmışdılar. Hər ikisi muğamları, el havalarını, xalq mahnılarını gözəl bilir, sonsuz məhəbbətlə sevirirdilər. Onlar həm də Qərb musiqisini dərinləndirirdilər. Üzeyir bəy Hacıbəyli,

həsinədə baş verməmiş bir hadisəni tez-tez yada salarmış. O vaxt həkimlər ağır yaralı olan gənc ukraynalı oğlanın ağayını kəsməyə hazırlanmışlar. Əməliyyatı narkozuz aparmaq məcburiyyətində qalan cərrah Bülbülə çağırıb. Ondan əgər Ukrayna dilində mahnı bilirsə, oxumasını xahiş edib. Çünki cavan oğlan narkozuz bu ağır əməliyyata dözmə bilirdi. Cərrahiyyə otağına gələn Bülbül Lisenkonun "Natalka Poltavka" operasından Pyotrın "Solncə nizinka" mahnısını oxuyub. Yaralı ondan bir də oxumasını xahiş edib. Cərrahiyyə əməliyyatı 3 saat davam edib. 3 saat Bülbül bu mahnını təkrar-təkrar ifa edib. Müğənninin ecakar səsi cavan oğlana dözmə verib, onu yenedən həyata qaytarıb.

Ona təbiəti, yəqin ki, Şuşanın füsunkar mənzərələri sevdirmişdi. Maşında yol getməyi, təbiət qoynunda olmağı çox xoşlayıb. O, ömrü boyu dünyanın ən gözəl ölkələrini səyahət edib. Qastrol səfərlərinə, bəzən də müxtəlif tədbirlərə iştirak etmək üçün gedib. Amma Bülbül üçün dünyanın ən gözəl məkanı Şuşa idi. Bütün günü, hətta dəqiqələri belə bölünmüş ömründə Şuşa üçün ayırmıya hər zaman yer də, vaxt da tapıb.

O, 1961-ci ilin 26 sentyabrında dünyasını dəyişib. Bülbül yalnız ifasında ləntə alınmış bənzərsiz mahnıları qoyub getməyib. O, həm də bir məktəb yaradıb. Bu məktəbdən gənc müğənnilər yalnız ifaçılıq sənətini deyil, həm də sənə mədəniyyəti, tamaşaçıya hörmət öyrəniblər. Bülbül kimi müğənnilərin tamaşaçılara göstərdikləri diqqət, hörmət cavanlar üçün nümunə, dərs idi.

Bülbülün ata-baba evi, yurdu otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında inldi. Nə xoş ki, Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində qalib gələrək o yerləri işğaldan azad etdi. Daha o yerlərə, əlimiz də çatır, ümumidə də yedir. Azad etdiyimiz torpaqlara dönmələr arasında Bülbülün bir zamanlar ermənilər tərəfindən güllələnmiş yarıları heykəli də var. Heykəl Bakıdan Şuşaya aparılıb. Gədənlər Vətəne qayıdır. Şuşanın yenedən xoşbəxt günləri başlayır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Qarabağın zirvə tacı

Azərbaycanın hər bir guşəsi özünün əsrəngiz təbiəti, səfalı havası, zəngin mədəni irsi ilə həmişə öz gələcəklərini qoruyub, nəfislərini və təməllərini qorub qoralmışdır. Şuşa isə bir ələm olub, daim əsrəngiz libasa bürünüb ilin bütün fəsilərində, qonaq-qaralı olub. Bir dəfə Şuşaya yolu düşən bu zirvələr saltənətinə valeh olaraq həmişə geri dönmək arzusu ilə yaşayıb...

Mədəniyyət, o cümlədən musiqi beşiyi olan Şuşa dünyaya korifey sənətkarları yetirməyi ilə də tanınıb və sevilib. Bu qədim Azərbaycan şəhərindən kimlər gəlib keçməyib ki: dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da bu yerlərin vurğunu olub.

Hər kəs öz qəlbini gözü ilə bu şəhərə göz yetirib, dəyər verib. Azərbaycan musiqisinin beşiyi, iyirminci yüzilliyin əvvəllərindən "Qafqazın konservatoriyası" adlandırılan Şuşa, sözün əsl mənasında, könlü rahatlığı guşəsi idi. 1925-ci ildə Bakıda Cabbar Qaryaqdıoğlu dinləyən məşhur rus şairi Sergey Yessenin heyranlıqla deyib: "Əbəs yərə demirlər ki, əgər oxumursansa, deməli, şuşalı deyilsən".

...Şuşa tarixən Qarabağın zirvə tacı olub. Onu çirkin niyyətlilərdən ələ keçirmək üçün min bir hiyləyə əl atıb, yüz il boyunca tələ qurub. Təəssüf ki, 1992-ci il may ayının 8-də Şuşa erməni vandallarının əlinə keçmişdi.

O, Azərbaycana görkəmli söz və muğam ustaları, mədəniyyət xadimləri, bəstəkarlar, musiqiçilər bəxş edib. Onun işğalı ilə mədəniyyətimizə, bu şəhərlə bağlı zəngin irsimizə ağır zərbə vurulub. Şuşada çoxlu tarixi-mədəni abidələrimiz, mədəniyyət ocaqlarımız məhv edilib. Nə yaxşı ki, o ağır günlərdə Xalça muzeyinin Şuşa filialında saxlanılan 300-ə qədər nadir nümunələr böyük çətinliklə olsa da, şəhərdən çıxarılaraq Bakıya gətirilmişdi.

Şuşanın 7 uşaq musiqi məktəbi, 1 uşaq incəsənət məktəbi, rəsm qalereyası, 3



mədəniyyət evi, 20 kitabxanası, 2 klub, 1 mərkəzləşmiş kitabxana sistemi və onun da 12 filialı var idi. Şuşasız illərdə şuşalı incəsənət ustaları, yaradıcı gənclər Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bütün festival və müsabiqələrə, həmçinin beynəlxalq mədəni tədbirlərə qatılıb. Şuşanın tarixi abidələrinin əks etdirən rəsmlərindən ibarət sərgilər təşkil olunub. Şuşa Dövlət Rəsm Qalereyası öz fəaliyyətini davam etdirib. Qalereyada rayonun təbiət mənzərələrinin rəsmləri və tarixi abidələrin işğala qədər olan vəziyyətini əks etdirən fotolar nümayiş etdirilib.

Məşhur Şuşa qalasının əsası 1750-ci ildə birinci Qarabağ xanı Pənəhali xan tərəfindən qoyulub. Qalanın tikilməsinin 270 illiyi tamam olacaq. Pənəhali xan mədəniyyətə, şəhərsalma işlərinə böyük diqqət ayırmışdır. Sarayda həmin dövrdün tanınmış simaları xidmət göstərirdilər. Ərdəbil şəhərindən Şuşaya gəlmiş memar Kərbəlayi Səfican Qarabağı bu şəhərdə tarixi binaların, yolların salınmasında iştirak edib. Şəhərin küçələri bülöv daşları ilə örtülüb. Burada 17

məhəllə salınıbmış ki, hər birinin də öz hamamı, məscidi, bulağı, tündirxanası var idi. XIX əsrin ikinci yarısından böyük musiqi mərkəzinə çevrilmiş Şuşa öz məlahətli səsləri və böyük sənətkarlıqları ilə tanınan Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Cabbar Qaryaqdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zəbul Qasım, Malibəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllib Mütəllibov kimi məşhur xanəndələr yetişirib Azərbaycana. Şuşada xanəndəlik sənəti ilə bağlı Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi gözəl tar, kamaçça ifaçıları da yetişib.

Bütün bunlar hələ hamısı deyil. Şuşa eyni zamanda bir çox peşəkar bəstəkarların da yurduvdu. Bu şəhər Azərbaycan mədəniyyətinə Üzeyir bəy Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Əfəndiyev Bədəlbəyli, Soltan Hacıbəyli, Əşrəf Abbasov, Zakir Bağirov, Süleyman Ələsgərov və digər ölməz sənətkarlar bəxş edib.

XIX yüzillik Şuşada ədəbi mühitdən də qızıl dövrə olub: böyük şairə Xurşidbanu Na-

təvan, rəssam, tarixçi, şair Mir Möhsün Nəvvab, sonralar Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Cəmənəziminli, Süleyman Sani Axundov kimi yazıçı-dramaturqlar da məhz bu şəhərdən pərvazlanıblar. Bütün bu faktlar bir daha göstərir ki, Şuşa mühtədim formalaşan parlaq şəxsiyyətlər Azərbaycan mədəniyyətinin inkişafında öz imzalarını qoyaraq, ona dünya şöhrəti gətiriblər.

...Acı təəssüflə onu da qeyd etməyə məcburuq ki, 1992-ci il may ayının 8-dən Azərbaycanın bir dilbər guşəsi Ermənistan silahlı qüvvələrinin işğalı altına düşdü. 28 il Şuşanın dağılırının başını nisgillə dolu, qüsse-kədərlə bürünmüş duman-çən örtüdü. Şuşalıları doğma el-obasından didərgin düşərək respublikanın 50-dək şəhər və rayonunda məskunlaşdılar.

289 kvadratkilometr ərazisi olan Şuşada işğaldə 25 min nəfərə yaxın əhali yaşayırdı. Şuşanın işğalı zamanı şuşalıları 200-ə yaxın şəhid verib, 150 nəfər isə əlillə çevrilib. Əsir götürülmüş 68 şuşalının taleyi hələ də bilinmir. 552 kərpəsi yitim qalan şuşalıların 22 min

nəfər öz yurdundan didərgin düşüb.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin üstündə yerləşən Cıdır düzü xüsusilə cazibədarlıq. Bu məşhur yerdə tarixən musiqi festivalı, bayramları təşkil edilirdi. Cıdır düzündən bir qədər aşağıda "Qırx pillekət" deyilən dik pillalı yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşir.

Şuşada ilk tamaşa 1848-ci ildə səhnələşdirilib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında Məcnunun Leylinin qəbrini üzən səhnəsinə musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryaqdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev qoyub.

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrini sadələməqlə qurtarmaz. Burada təkcə rəsmi qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi, Xurşidbanu Nəvəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasını müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Böyükxanımın qəsrli, "Gəncə darvazaları", qala divarı və s. var idi.

Güllələnmiş heykəllər isə 28 il xalqımızın mədəniyyətinə və mədəniyyətinə ermənilər tərəfindən vurulan mənəvi zərbə olsa da, qiymətə qalmayan qisas kimi yazıldı tariximizə.

İndi isə səmasında qərtəlləri qiy vuran qalalar Şuşada musiqi bayramı keçirilir...

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

Şuşa, sən azadsan!

Şuşa - yenilməz diyar! Şuşa mədəniyyət və mədəniyyət ocağı! Şuşa, Qarabağda Zəforimizin rəmzi! Nə qədər istəsək simvollarında bilirik qalalar məskəni. 30 ilə yaxın idi ki, həsrətini çəkdiyimiz doğma şəhərimiz bu günlərdə ana təbiətin körpə balası kimi əzizlərin, sanki nazlandı. İndi İsa bulağının zümzüməsi eşidirik! Cıdır düzü yağışların tapdığındır qurtulacaq doğmalarına sino açır. Nəğməli-musiqili gününə qovuşub gözlə Şuşa! Taleyinə yazılmış bəxtəvər günlərini yaşayır.

Şuşa dedikdə öncə gözlərimizin öndürə uca bir zirvədə qararlaşan qartalı xatırlaya bilərik: əsası Pənəhali xan tərəfindən qoyulmuş, qala di-

varları ilə əhatələnmiş, relyefə uyğun olaraq küçələrinə təbii daşlardan örtük döşənmiş dünyada məşhur olan bir şəhər. Təkcə azərbaycanlılar deyil, rus və fransız alim və səyyahları da vaxtilə Şuşanın gözəlliyinə heyran qalmış və bu diyarın məhz azərbaycanlılara məxsus olduğunu təsdiq etmişlər.

Şuşada məşhur Bazarbaşı meydanı, qədim karvansaralar, məscidlər mövcud olmuşdur. Dahi şairlərin, musiqiçilərin və bəstəkarların yetişdiyi bu məkanda mədəni məclislər təşkil edilmişdir. Hətta çayxanalarda elmi və maarifləndirici söhbətlər milli adət-ənənə şəkli almışdır.

Ulu Öndər Heydər Əliyevin sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Şuşanın inkişafına önəm verdiyi göz önündə

canları. Görkəmli şair və dövlət xadimi Molla Pənəh Vaqifin məqbərəsi, şairə X.Nəvəvanın, bəstəkar Üzeyir bəy Hacıbəylinin, görkəmli musiqiçilərdən Bülbülün, Xan Şuşinski-nin, Cabbar Qaryaqdıoğlunun və başqalarının ev-muzeylərinin təşkilinin bariz nümunəsidir.

1992-ci il mayın 8-də səriştəsiz Azərbaycan hakimiyyətinin yaratdığı xaos nəticəsində Qafqazın musiqi beşiyi Şuşa ermənilər tərəfindən işğal edildi. Erməni faşistləri mədəniyyət abidələrini, cansız daş heykəlləri güllələdilər. Uzun illər davam edən danışıqlarda Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı Ali Baş Komandan İlham Əliyev istər siyasi, istərsə də hərbi yolla işğal altında olan torpaqlarımızın, eləcə də Şuşanın işğaldan azad olunacağını bəyan etmişdilər.

Nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Şuşaya "Zəfer" yolu açıldı. Prezident İlham Əliyev 2021-ci ilin may ayında imzaladığı sərəncamla Şuşa "Azərbaycanın mədəniyyət paytaxtı" elan edildi. Bu sərəncamla, demək olar ki, Şuşa qədim musiqi beşiyi statusunu özünə qaytardı. Belə qənaətə gəlmək olar ki, bütün dünyada yeganə dil olan musiqi Şuşanı bəşəriyyətə mədəniyyət beşiyi kimi tanıdacaq.

Bu günlərdə Şuşada keçirilən "Xarıbülbül" Musiqi Festivalı da bir daha bunu təsdiqləyir.

Ruhiyyə İMANOVA,
Xocalı şəhər sakini, şəhid qızı



AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir

AZAL-ın Mətbuat xidmətinin verdiyi məlumata görə, Milli aviaəməliyyatçı AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Operational Safety Audit (IOSA) standartına uyğunluğun müəyyən edilməsi üzrə auditdən növbəti dəfə uğurla keçdi.

İkinci dəfə distans formatda baş tutan bu audit yoxlaması "Azərbaycan Hava Yolları" aviakəməlinin mülki aviasiya sahəsində ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı olduğunu təsdiq etdi.

IOSA audit (IATA-nın "İstismar Təhlükəsizliyinin Yoxlanılması" Programı) bir neçə bölmə üzrə qurulmuş yüzlərlə vacib standartın və tövsiyə olunan prosedurların yoxlanılması proqramıdır və aviakəməlin auditdən keçdiyi zaman həmin standartlara uyğunluğunu təsdiq etməlidir.

Audit proqramına aviadaşıyıcılar sahəsində yerüstü, yüngül və uçuş əməliyyatları, hava gəmiləri parkına xidmət göstərilməsi, hava daşıyıcılarının təhlükəsizliyi və sairə kimi əsas fənlərin yoxlanılması daxildir.



Audit yoxlaması təkəvə aviakəməlin istehsalat fəaliyyətinin deyil, həm də təşkilatı strukturunun qiymətləndirilməsini əhatə edir. Yoxlama çərçivəsində insan amilinin təsirinə yaranan risklərin minimuma endirilməsi sistemi və əks-əlaqə sistemi qiymətləndirilir ki, bu da düzəliş məqsədilə tədbirlərin vaxtında görülməsini təmin edir. Aviaəməliyyatının hər bir əməkdaşının hərəkətləri ən kiçik təfərrüatlara qədər əvvəlcədən müəyyən olunmuşdur. Bu addım minimum olan bütün səhvləri və çatışmazlıqları minimuma endirməyə imkan verir.

"AZAL mülki hava daşıyıcılarının təhlükəsizliyi sahəsində ən mühüm yoxlamalardan biri olan IOSA auditindən artıq yeddinci dəfədir ki, uğurla keçir. Pandemiya şəraitində audit uğurla keçməsi bir daha sübut edir ki, uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanılması aviakəməlinin əsas prioritetlərindən biridir", - deyir "Azərbaycan Hava Yolları"nın prezidenti bildirir.

Qeyd edək ki, Azərbaycanın Milli Aviaəməliyyatçı 1993-cü ildən IATA-nın üzvüdür.

Uçuşların təhlükəsizliyini ciddi səviyyədə təmin etmək üçün, AZAL sənədlərinə yüksək keyfiyyətli xidmət göstərdiyinə görə dəfələrlə mükafatlara layiq görülmüşdür. Hava daşıyıcı sahəsində dünyada ən nüfuzlu reyting şirkəti sayılan Britaniyanın "Skytrax" konsaltinq şirkəti AZAL-ı nüfuzlu "4 ulduz" reytinginə layiq görmüşdür, eləcə də aviakəməlin "Orta Asiya və Hindistan" bazarında mövcud olan daşıyıcılar arasında ən yaxşı aviakəməlin elan etmişdir.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Baş Şirvan Kollektorunun İstismarı İdarəsi "Maşın mexanizmləri, nəqliyyat vasitələri və mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin" satın alınması məqsədilə açıq tender elan edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının analoji işlərdə təcrübəsi, təmir-bərpa işləri üzrə ixtisas göstəricilərinin uyğunluğu. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə ala bilərlər. (Əlaqələndirici şəxs: Əzizov Ərəhman Barat oğlu, telefon: 021-21-6-24-51)

İştirak haqqı: 120 manat
Bank rekvizitləri:
Baş Şirvan Kollektorun İstismarı İdarəsi
H/h: AZ62CTRE00000000000002353001
VÖEN: 2100113541
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN: 1400155071
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T BIK: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

2. Tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır).

3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı.

4. İddiəçinin (podratçının) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1 İddiəçinin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2 İddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

4.3 İddiəçinin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).

- Azərbaycan Respublikasında vergilərə və sosial sığorta ödənişlərinə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- Dövlət Vergi Xidməti tərəfindən həmin iddiaçının işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımı texniki imkanlarının olmasına dair rəsmi arayış.

İddiəçilər (podratçılar) tenderdə iştirak etmək üçün 1 və 4-cü bəndlərdə göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 iyun 2021-ci il saat 12:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər. Tender təklifi və bank zəmanətini isə 22 iyun 2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaq. İddiəçilərin təklifləri 23 iyun 2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır. İddiəçilərin açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

İddiəçilər tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd.

Tender komissiyası

"REGIONAL" BANK OLMAYAN KREDIT TƏŞKİLATI MÖHÜD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ		
Maliyyə vəziyyəti haqqında Hesabat, 31 dekabr 2020-ci il tarixinə		
	2020	2019
(Azərbaycan manatı ilə)		
Aktivlər		
Ünvanmüddətli aktivlər		
Qeyri-maddi aktivlər	27 988.13	31 098.00
Tərəqqi, sikkə, qurğular		
Məqul və əvəzlənmiş		
Nəqliyyat vasitələri		
Digər əsas vasitələr		
Tərəqqi, sikkə, əvəzlənmişlə bağlı məlumatları		
Kapitalizasiya		
Hesablaşma tənzimləri		
Sair ünvanmüddətli aktivlər		
Cəmi ünvanmüddətli aktivlər	27 988.13	31 098.00
Qısamüddətli aktivlər		
Əhtiyatlar		
Debitor borcları	153 490.00	177 835.00
Sair qısamüddətli aktivlər		
Gələcək dövrlərin xarəcləri		
Pul vasitələri və onun ekvivalentləri	253 935.28	111 137.00
Digər aktivlər	9 489.72	4 863.00
Cəmi qısamüddətli aktivlər	416 915.00	293 835.00
Cəmi aktivlər	444 903.13	324 933.00
Kapital və öhdəliklər		
Kapital		
Ödənilmiş nominal (nizamnamə) kapital	500 100.00	300 000.00
Kapital əhtiyatları		
Rehəbləndirilməmiş mənfəət (ödənilməmiş zərərlər)	- 69 160.00	- 66 281.00
Cəmi kapital	430 940.00	233 719.00
Ünvanmüddətli öhdəliklər		
Ünvanmüddətli faiz yaranan öhdəliklər		
Sair ünvanmüddətli öhdəliklər		
Cəmi ünvanmüddətli öhdəliklər	0.00	0.00
Qısamüddətli öhdəliklər		
Alınmış avanslar		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Sair kreditör borcları		
Digər öhdəliklər	15 963.13	91 214.00
Cəmi qısamüddətli öhdəliklər	15 963.13	91 214.00
Cəmi öhdəliklər	15 963.13	91 214.00
Cəmi kapital və öhdəliklər	444 903.13	324 933.00

"REGIONAL" BANK OLMAYAN KREDIT TƏŞKİLATI MÖHÜD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ		
Mərcu gəlirlər haqqında hesabat, 31 dekabr 2020-ci il tarixinə		
	2020	2019
(Azərbaycan manatı ilə)		
Qeyd		
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri	29 283.43	12 841.00
Maliyyə müasirədarlıq depozitləri üzrə gəlirlər		
Faiz gəlirləri	29 283.43	12 841.00
Faiz xarəcləri		
Xalis faiz gəliri	29 283.43	12 841.00
Kreditlər üzrə yaranan əhəmiyyət		
Kreditlər üzrə əhəmiyyətdən sonra xalis faiz gəlirləri		
Xalis haqq və komissiya gəlirləri		
Xarici valyuta əməliyyatlarından xalis gəlirlər (zərərlər)		
Digər gəlirlər	5 896.08	8 904.00
Qeyri-faiz gəlirləri	5 896.08	8 904.00
İçəri həyati xərclər	- 16 412.66	- 13 677.01
Digər icazət və əməliyyat xarəcləri	- 1 634.73	- 16 411.44
Kəməmə və amortizasiya	- 3 109.79	- 4 011.24
İcarə haqqları	- 6 430.00	- 1 200.00
Digər xərclər	- 11 132.82	- 1 528.35
Xalis qeyri-faiz xarəcləri	- 38 760.00	- 36 828.00
Vergi tutulmadan əvvəlki mənfəət (zərərlər)	- 3 580.49	- 15 083.00
Mənfəət vergisi-güclənmiş (xərc)		
Xalis mənfəət (zərərlər)	- 3 580.49	- 15 083.00
Digər mərcu gəlirlər (zərərlər)		
Cəmi mərcu mənfəət (zərərlər)	- 3 580.49	- 15 083.00

MÜSTƏQİL AUDİTORUN RƏYİ

Mən auditə Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən əslilə deyiləm və digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli bə münasibdir.

Sərbəst auditor
 Yusifova Gülnarə İsfəndiyar qızı

Bakı, Azərbaycan Respublikası
 07 may 2021-ci il
 Lisenziya; SA/376, 04.08.2017

B İ L D İ R İ Ş

Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan lildən təmizləmə işinin satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının 01 aprel 2021-ci il tarixli yekun protokoluna əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi qalib elan edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət Neft Fondu açıq tender elan edir

LOT-1: İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması.
 LOT-2: Mətbəə işlərinin satın alınması.
 Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yuxarıda qeyd edilmiş 2 (iki) LOT üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.

eTenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. İddiəçilərə təklif edilir ki, <https://www.etender.gov.az/> dövlət satınalmalarının vahid internet Portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak haqqı LOT-1 üzrə 200 AZN, LOT-2 üzrə isə 100 AZN məbləğində müəyyən edilmişdir. İddiəçilərin iştirak edəcəkləri LOT üzrə müəyyən edilmiş iştirak haqqını Portal üzərindən "ASAN ödəniş" sistemində keçid edərək ARDNF-in qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir. İddiəçilərin eTenderlə bağlı sualları Portal vasitəsilə ARDNF-ə ünvanlana bilər.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h: AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T BIK: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiəçilər tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 10 iyun 2021-ci il saat 10:00-a qədər, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 21 iyun 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 22 iyun 2021-ci il saat 10:00-da açılacaqdır. İddiəçilərin açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti plastik qapı-pəncərə profilləri və aksesuarlarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 27 may 2021-ci il saat 18:00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslilə və surətilə) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 126

Tender komissiyası

B İ L D İ R İ Ş

Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan cari təmir üçün tikinti və sürtkü materiallarının satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının 01 aprel 2021-ci il tarixli yekun protokoluna əsasən, "Şərq-Qərb Təchizat" MMC qalib elan edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan əsaslı təmir üçün tikinti materiallarının satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının 01 aprel 2021-ci il tarixli yekun protokoluna əsasən, "Şərq-Qərb Təchizat" MMC qalib elan edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan Əsaslı və cari təmir işləri üçün beton məmulatlarının satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının 01 aprel 2021-ci il tarixli yekun protokoluna əsasən, "SM Construction Supplies" MMC qalib elan edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az



Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tender elan edir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nın hazırlanması ilə əlaqədar zəruri server avadanlıqlarının satın alınması

Tender iştirakçıları <https://www.etender.gov.az/> dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etməlidirlər.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

- iddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, bank rekvizitləri;
- iddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat və analoji iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçı təklifin dəyərinin 1(bir) faizi həcmində bank təminatı təqdim etməlidir;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə

alınmadan) vergidəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanlarından arayış;

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

Yuxarıda göstərilən tenderdə iştirak etmək istəyən iddiaçılar satınalma üzrə 150 (bir yüz əlli) manat iştirak haqqı ödədikdən sonra tenderin şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.

Tenderin iştirak haqqı "ASAN ödəniş" sistemi ilə ödənilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 iyun 2021-ci il saat 11:00-dək, tender təklifi və bank təminatını isə 21 iyun 2021-ci il saat 11:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 iyun 2021-ci il saat 11:00-da açılaçaqdır.

Təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılacaqdır.

Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan ehtiyat hissələrinin satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının 01 aprel 2021-ci il tarixli yekun protokoluna əsasən, "Şərq-Qərb Təchizat" MMC qalib elan edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Ucar-Ağdaş rayonları ərazisində kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi xidmətinin satın alınması məqsədilə elan edilmiş açıq tenderin nəticələrinə əsasən, Kürdəmir Melioservis İdarəsi qalib olmuşdur.

Qalib təşkilatla 08 may 2021-ci il tarixdə 45816.57 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Göyçay rayonu ərazisində kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi xidmətinin satın alınması məqsədilə elan edilmiş açıq tenderin nəticələrinə əsasən, Kürdəmir Melioservis İdarəsi qalib olmuşdur.

Qalib təşkilatla 08 may 2021-ci il tarixdə 105054.22 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

"Bakı Metropoliteni" QSC açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir. "Bakı Metropoliteni" QSC üçün müxtəlif növ mebel, mebel məmulatlarının və aksesuarlarının satın alınması

Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız "ASAN ödəniş" vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adıçəkilən tender bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Rəuf Yusifov, telefon: 490-01-01) iştirak haqqı - 200 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08 iyun 2021-ci il saat 11:30-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17 iyun 2021-ci il saat 11:30-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 iyun 2021-ci il saat 11:30-da açılaçaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Proqram Təminatlarının İdarə olunması (Software Asset Management - SAM) üzrə audit xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün müddət 24 may 2021-ci il saat 18:00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilmişdir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Neftçilər prospekti 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti 110/35/10 kV-luq "Ağdam-1", "Ağdam-2 və "Xındırstan" YS - "Ağdam" YS arası 110 kV-luq iki dövrəli EVX-nin yenidən qurulması işlərinin satın alınması məqsədi ilə təkliflər sorğusu elan edir

Tender 3 LOT üzrə keçirilir.
LOT - 1: 110/35/10 kV-luq "Ağdam-1" YS-nin tikintisi və elektrikquraşdırma işləri
LOT - 2: 110/35/10 kV-luq "Ağdam-2" YS-nin tikintisi və elektrikquraşdırma işləri
LOT - 3: "Xındırstan" YS - "Ağdam" YS arası 110 kV-luq iki dövrəli EVX-nin tikintisi işləri
İştirak etmək istəyən iddiaçılar öz sənədlərini 21 may 2021-ci il saat 15:00-dək "Azərenerji" ASC-nin Bakı şəhəri, Ə.Əli-zadə küçəsi 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi tərəfindən Agentliyin inzibati binası üçün təmizlik işlərinin satın alınması üzrə 2021-ci il 12 aprel tarixində elan olunmuş müsabiqə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin tələbinə əsasən ləğv edilir.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Rəhil Usubov general-polkovnik

TOFIQ AĞAHÜSEYNOVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova atası

ELDƏNİZ MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznü başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Böyük Vətən müharibəsi iştirakçısı, istefada olan general-polkovnik

TOFIQ YAQUB OĞLU AĞAHÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev atası

ABDULLA MUSTAFAYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznü başsağlığı verir.

Milli Aviasiya Akademiyasının İqtisad və hüquq fakültəsinin dekani Aydın Qasımov, Dil və icimai fənlər kafedrasının müdiri Nəriman Həsənzadə və kafedranın müəllimləri iş yoldaşları

MUSTAFAVEVA SƏDAQƏT ƏNVƏR QIZININ

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev atası

ABDULLA MUSTAFAYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznü başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi və kollektivi Yeni Azərbaycan Partiyasının "Meliorator" ilk ərazi təşkilatının sədri

AKİF MUSTAFAYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçiriləcəkdir. Azərbaycan Respublikası V Ümumrespublika Uşaq Forumunun təşkilatı işləri

Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını Portal vasitəsilə göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi nəzərə alınmaqla

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçısı lazımı texniki və maliyyə imkanlarına malik olmalıdır.

Azərbaycan Beynəlxalq Bankı ("ASAN ödəniş" ilə Portal vasitəsilə ödəniş olunmalıdır)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Hesab: AZ71CTRE00000000000002318501
VÖEN: 1700332731

Fond-7
Kitab nömrəsi-002306-2318501;
Funksional təsnifat-00113;
İqtisadi təsnifat-142330 (sair daxilolmalar)
İştirak haqqı-150 manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bütün iddiaçılar prosedurdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə 09.06.2021-ci il saat 13:00-a kimi təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;

- tender təklifi sənədi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (teklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. (Xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas dair sənədlərini 09.06.2021-ci il tarixə kimi və tender təklifi ilə bank təminatı sənədlərini 18 iyun 2021-ci il saat 16:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 21 iyun 2021-ci il saat 12:00-da açılaçaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəbbət prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığıb sahifələnmiş,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dörc üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5252
Sifariş 862
Qiyməti 40 qəpik